

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
1	AZS 1.0-1996	Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar.	State system for standardization of the Republic of Azerbaijan. Basic provisions.
2	AZS 1.1-2009	Standartlaşdırma üzrə texniki komitələr. Yaradılması və fəaliyyəti qaydası.	Technical committees on standardization. Procedure of creation and action.
3	AZS 1.2-1996	Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Dövlət standartlarının işlənməsi qaydaları.	State system for standardization of the Republic of Azerbaijan. Procedure for dezerling state standards.
4	AZS 1.3-2014	Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları.	State system for standardization of the Republic of Azerbaijan. Procedure for processing, agreement, approval and registration of specifications.
5	AZS 1.4-1996	Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Müəssisə standartları. Ümumi müddəalar.	State system for standardization of the Republic of Azerbaijan. Enterprise standards. General provisions.
6	AZS 1.5-1996	Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Standartların tərtibinə, şərhinə, rəsmiləşdirilməsinə və məzmununa olan ümumi tələblər.	State system for standardization of the Republic of Azerbaijan. General requirements for lay-out, formulation, presentation and contents of standards
7	AZS 1.6-1996	Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Sahə standartlarının işlənilib hazırlanması, razılaşdırılması, təsdiq edilməsi və qeydiyyatı qaydaları.	State system for standardization of the Republic of Azerbaijan. The rules of development, coordination, approval and registration of field standards
8	AZS 1.7-2003	Normativ sənədlərə təminat.	Providing normative documents.
9	AZS 001-2006	Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər.	State Flag of the Republic of Azerbaijan. Specifications
10	AZS 004-1993	Milli Uyğunluq Nişanı. Forması, ölçüləri və texniki tələblər.	National conformity mark. Form, sizes and technical requirements
11	AZS 006-1993	Xalis yun, yun və yarım yun. Yaylıqlar, laçəklər, şərflər və palantinlər. Ümumi texniki şərtlər.	Pure woolen, woolen and half-woolen. Shawls, kerchieves, scarves and palantins. General specifications.
12	AZS 010-1996	Əməliyyat nəqliyyat vasitələri, rəng qrafikası sxemləri, fərqləndirici nişanlar, xüsusi işıq və səs signalları.	Operative transport means, colourgraphic diagrams, identification signs, special light and signals.
13	AZS 011-1997	Polad gövdə detallarının damğalanması materialın rəqəmi ifadə sistemi.	Marking of steel body parts. System of materials digital designation.
14	AZS 11.1.001-2010	Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Əsas müddəalar.	Accreditation System of the Republic of Azerbaijan. Basic statements.
15	AZS 11.1.003-2010	Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. REYESTR. Əsas müddəalar.	Accreditation System of the Republic of Azerbaijan. REGISTER. Basic concepts
16	AZS 11.1.005-2010	Azərbaycan Respublikası Akkreditasiya Sistemi. Keyfiyyət idarəetmə sisteminin sertifikatlaşdırılması üzrə orqanlar. Tələblər və akkreditasiya qaydaları.	Accreditation System of the Republic of Azerbaijan. Bodis on quality management systems certification. Requirements and order of accreditation.
17	AZS 11.1.006-2010	Azərbaycan Respublikası Akkreditasiya Sistemi. Oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanların akkreditasiyasına ümumi tələblər.	Accreditation System of the Republic of Azerbaijan. General requirements of accreditation of the bodies for homogeneous products and services.
18	AZS 11.1.007-2010	Azərbaycan Respublikası Akkreditasiya Sistemi. Heyətin sertifikatlaşdırılması üzrə orqanın akkreditasiya qaydaları.	Accreditation System of the Republic of Azerbaijan. General requirements of accreditation of the bodies personnel certification.
19	AZS 012-2021	Şanqlı quyular nasosları. Ümumi texniki şərtlər.	Sucker rod well pumps. General specifications.
20	AZS 031-1998	Bişmiş kolbasalar və sosiska. Texniki şərtlər.	Boiled sausages. Specifications.
21	AZS 034-1998	Su əsaslı (Emulyasiya əsaslı). Son qat stukturulu boyaqları. Rəsmi nəşr.	Water-based (emulsion). Last layer structured paints. Official publication.
22	AZS 035-1998	Boyaqlar - üzvü həlledici son qat.	Paints - organic solvent of last layer.
23	AZS 036-1999	Çörək.	Bread.
24	AZS 037-1999	Kənd təsərrüfatı bitkilərinin toxumları sort və səpin keyfiyyətləri.	Seeds of agricultural plants. Varietal and sowing characteristics.
25	AZS 038-1999	MDD tipli manca naq dəzgahları. Texniki şərtlər.	MDD Type pumping units. Specifications.
26	AZS 039-2000	Yapışdırıcılar-sement əsaslı (hidravlik bağlayıcı) kafel, keramika və döşəmə plitələri üçün. Rəsmi nəşr.	Cement based adhesives for use with ceramic tiles and mosaics. Official publication.
27	AZS 040-2000	Daxili işlər nazirliyi əməliyyat nəqliyyat vasitələri, rəng qrafikası sxemləri, fərqləndirici nişanlar, xüsusi işıq və səs signalları. Texniki tələblər.	Internal operating vehicles, color graphics, charts, distinctive icons, special light and sound signals. Technical requirements.
28	AZS 042-2001	Valyuta və fondları təmsil edən kodlar. Birinci nəşr. 1995-12-15. rəsmi nəşr.	Codes for the representation of currencies and funds. Official publication 1995-12-15.
29	AZS 043-2001	Bank işi - bank telekommunikasiya təlimatları - bank identifikator kodları. İkinci nəşr 1994-12-15. Rəsmi nəşr.	Banking - Banking Telecommunication messages - Bank identifier codes. Second publication date : 1994-12-15 Official publication.
30	AZS 044-2001	Qiymətli kağızlar - məlumat sxemi (bilgi sahəsi lüğəti) I hissə Bilgi sahəsi və məlumatların tərtibi üzrə qayda və göstərişlər. Birinci nəşr 1999-03-01. Rəsmi nəşr.	Securities -- Scheme for messages (Data Field Dictionary) -- Part 1: Data field and message design rules and guidelines. First publication date : 1999-03-01. Official publication.
31	AZS 045-2001	Qiymətli kağızlar - məlumat sxemi (bilgi sahəsi lüğəti) II hissə Bilgi sahəsi və məlumatların tərtibi üzrə qayda və göstərişlər. Birinci nəşr 1999-03-01. Rəsmi nəşr.	Securities - Scheme for messages (Data Field Dictionary) Part 2: data field and message design rules and guidelines. First publication date : 1999-03-01. Official publication.
32	AZS 046-2000	İnşaat gipsləri. Rəsmi nəşr.	Gypsum. Official publication.
33	AZS 047-2000	Bərk PVC plastik borular. Rəsmi nəşr.	Solid plastic pipe PVC. Official publication.
34	AZS 048-2000	Plastik boru sistemləri-bina daxili tullantı suların (isti və soyuq)axıdılmasında istifadə edilən plastikləşdirici qatılmamış ploviniqloriddən (PVC-U) hazırlanmış olan 1-ci bölüm: borular, əlavə hissələri və sistemin xüsusiyyətləri . Rəsmi nəşr.	Plastics piping systems for soil and waste discharge (low and high temperature) within the building structure – Unplasticized poly(vinyl chloride) (PVC-U) Part 1: Specifications for pipes, fittings and the system. Official publication.
35	AZS 049-2000	Plastik boru sistemləri-İçməli və istifadə məqsədli su üçün-plastikləşdirici qatılmamış ploviniqloriddən (PVC-U) .Fəsil 7 təhlil və keyfiyyətin yoxlanılması. Rəsmi nəşr.	Plastic Pipes-Made of Unplasticized Polyvinil Chloride For Water Supply (PVC-U) Part 7 Analyze and cheking quality
36	AZS 050-2001	Neft bitumları. Texniki şərtlər. Rəsmi nəşr.	Petroleum bitumens. Specifications. Official publication.
37	AZS 051-2001	Boya və laklar. Birləşdirici kimi istifadə olunan alkid qatranları. Rəsmi nəşr.	Paints and varnishes-alkyd resins-used as binder. Official publication.
38	AZS 052-2001	Perlitli suvaq və qatışıqlar. Rəsmi nəşr.	Perlite Plasters and Mortars.Official publication.
39	AZS 053-2001	Sintetik yuyucu vasitələr. Rəsmi nəşr.	Synthetic detergents. Official publication.
40	AZS 055-2001	9000 seriyalı ISO standartlarının tətbiqi üzrə tövsiyələr. Keyfiyyətə rəhbərlik . İşlənilib hazırlanmasına, quruluşuna və tərtib edilməsinə ümumi tələblər.	Recommendations for implementation of ISO 9000 standards. Quality Manual. General requirements for the development, structure and formation.
41	AZS 056-2001	Keyfiyyət sistemi. Layihələndirmə, işlənilib hazırlanma, istehsal, montaj və xidmət zamanı keyfiyyətə təminat modeli.	Quality systems. Model for quality assurance in design, development, production, installation and servicing.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
42	AZS 057-2001	Keyfiyyət sistemi. İstehsal, montaj və xidmət zamanı keyfiyyətə təminat modeli.	Quality systems. Model for quality assurance in production, installation and servicing.
43	AZS 058-2001	Keyfiyyət sistemi. Sonuncu nəzarət və sınaqlar zamanı keyfiyyətə təminat modeli.	Quality systems. Model for quality assurance in final inspection and test.
44	AZS 059-2001	Etilsiz avtomobil benzinləri. Texniki şərtlər.	Unleaded motor gasoline. Specifications.
45	AZS 060-2001	Ayaqqabı kremi. Rəsmi nəşr.	Shoe polish. Official publication.
46	AZS 061-2001	Maye bitki yağları - xörək üçün qarışıq maye yağ.	Liquid vegetable oil - eatable mixed vegetable oil.
47	AZS 062-2001	Bişmiş kolbasalar və sosiskalar. Texniki şərtlər.	Cooked sausages. Specifications.
48	AZS 063-2011	Bişmiş hissə verilmiş kolbasa. Texniki şərtlər.	Cooked and smoked sausages. Specifications.
49	AZS 064-2001	Polipropilendən hazırlanmış ümumi məqsədli plastik borular. Rəsmi nəşr.	Polypropylene pipes general purpose. Official publication.
50	AZS 065-2001	Narşərab. Texniki şərtlər.	Pomegranate molasses. Specifications.
51	AZS 066-2001	Köpüklənən şərablar. Ümumi texniki şərtlər.	Sparkling wines. General specifications.
52	AZS 067-2001	Pəncərə və şüşəli çöl qapı istehsalında istifadə olunan sərt plastik profillər.	Solid plastic profiles used in production of gate with window and glass.
53	AZS 068-2001	Beton damüstü örtük kirəmiti və onun xüsusi hissələri.	Concrete roofing tiles and fittings for roof covering and wall cladding.
54	AZS 069-2001	Əridilmiş bitki yağları. Ümumi texniki şərtlər.	Melted vegetable oils. General specifications.
55	AZS 070-2001	Qoz və fındıq yağları. Texniki şərtlər.	Nut and hazelnut oils. Specifications.
56	AZS 071-2001	Maye ətriyyat məmulatı. Ümumi texniki şərtlər.	Liquid perfumes. General specifications.
57	AZS 072-2001	İlkin emal benzinini. Texniki şərtlər.	Gasoline of primary refining. Specifications.
58	AZS 073-2001	I-8 Və I-30 V markalı yağlar. Texniki şərtlər.	Oil of types I-8 V and I-30 V. Specifications.
59	AZS 074-2001	Kombinə edilmiş yağlar. Ümumi texniki şərtlər.	Combined oils. General specifications.
60	AZS 075-2001	Sementlər. Texniki şərtlər.	Cement. Specifications.
61	AZS 076-2003	Kağız dəsmal. Rəsmi nəşr.	Paper handkerchief. Official publication
62	AZS 077-2003	İşlənmiş fındıq ləpəsi.	Processed Hazelnut Kernels
63	AZS 078-2003	Ərzaq üçün toyuq yumurtası. Texniki şərtlər.	Eggs for food. Specifications
64	AZS 079-2003	Turist - ekskursiya xidmətləri. Turist xidmətləri. Ümumi tələblər.	Tourist and excursion service. Tourist service. General requirements.
65	AZS 080-2003	Turist - ekskursiya xidmətləri. Turist xidmətləri. Turistlərin və ekskursantların təhlükəsizliyinin təmin olunmasına dair tələblər.	Tourist and excursion service. Tourist service. Requirement provided for tourists and excursionists security.
66	AZS 081-2006	Turist - ekskursiya xidmətləri. Mehmanxanaların təsnifatı.	Tourist and excursion services. Classification of hotels.
67	AZS 082-2003	Polivinilasetat yapışqanı PVA. Texniki şərtlər.	Polyvinyl acetate adhesive. Specifications.
68	AZS 083-2003	Kartof çipsi.	Potato chips.
69	AZS 084-2003	Yaylı döşək.	Spring mattress
70	AZS 085-2003	Yataq ağırları.	Bed linen.
71	AZS 086-2003	Qarğıdalı çipsi.	Corn chips.
72	AZS 087-2003	Xidmətin standartlaşdırılması. Əsas müddəalar. Rəsmi nəşr.	Standardization of service. Basic principles. Official publication.
73	AZS 088-2003	Bişirilmiş - hissə verilmiş kolbasalar. Ümumi texniki şərtlər.	Cooked and smoked sausages. General specification.
74	AZS 089-2003	Kəsmik. Ümumi texniki şərtlər.	Curd. General specifications.
75	AZS 090-2003	Milli çörək növləri. Ümumi texniki şərtlər.	National bread kinds. General specifications.
76	AZS 091-2003	Ayrıan. Texniki şərtlər.	Ayrıan. General specifications.
77	AZS 092-2003	Qatıq. Ümumi texniki şərtlər.	Kefir. General specifications.
78	AZS 093-2003	Xəzər" deemulqatoru. Texniki şərtlər.	Demulsifier of "Khazar". Specifications.
79	AZS 094-2003	Polivinilxlorid profillərdən hazırlanmış qapı və pəncərələr. Texniki şərtlər.	Windows and doors made from polyvinylchloride profiles. Specifications.
80	AZS 095-2003	Təkrar alüminium ərintilərindən tökmə üsulu ilə hazırlanmış məişət (təsərrüfat) qabları. Ümumi texniki şərtlər.	Utensils made by casting method of repeated aluminium alloy. General specifications.
81	AZS 096-2003	Şüşə lifi ilə möhkəmləndirilmiş plastik borular və birləşmə hissələri.	Glass fiber reinforced plastic (GRP) pipes and fittings.
82	AZS 097-2003	POP-CORN qarğıdalısı. Texniki şərtlər. POP-CORN. Specifications.	POP-CORN. Specifications.
83	AZS 098-2003	Neft - mədən istismar avadanlığı. Terminlər və onların tərifləri.	Oil-field exploitation equipment. Terms and definitions.
84	AZS 099-2003	Bildirçin əti. Texniki şərtlər.	Quail meat. Specifications.
85	AZS 100-2003	Bişmiş kolbasalar. Ümumi texniki şərtlər.	Boiled sausages. General specifications.
86	AZS 101-2003	Undan hazırlanmış şərç şirniyyatları. Ümumi texniki şərtlər.	Eastern flour sweets. General specifications.
87	AZS 102-2003	AK-15 Bakı avtotraktor yağı. Texniki şərtlər.	Auto-tractor oil of Baku AK-15. Specifications.
88	AZS 103-2003	Çiy (bişməmiş) döner. Texniki şərtlər.	Doner- uncooked. Specifications.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
89	AZS 104-2003	Yarım hissə verilmiş kolbasalar. Ümumi texniki şərtlər.	Semi-smoked sausages. General specifications.
90	AZS 105-2003	Tortlar və pirojinalar. Ümumi texniki şərtlər.	Cake and pastries. General specifications.
91	AZS 106-2003	Meyvə nektarları. Texniki şərtlər.	Fruit nectars. Specifications
92	AZS 107-2003	Neft və neft məhsulları. Sıxlığın təyini qaydaları.	Oil and oil products. Methods for determining the density.
93	AZS 108-2003	Duzlu suda yetişdirilən pendirlər. Ümumi texniki şərtlər.	Pickle cheese. General specifications.
94	AZS 109-2003	Camış əti. Texniki şərtlər.	Buffalo meat. Specifications.
95	AZS 110-2003	Süd sənayesi. Üzli süd məhsullarının istehsalı. Terminlər və təriflər.	Dairy industry. Production of unskimmed milk products. Terms and definitions.
96	AZS 111-2003	Qənnadı məmulatlarının istehsalı. Termin və təriflər.	Production of confectionary products. Terms and definitions.
97	AZS 112-2003	Ət məhsullarının istehsalı. Termin və təriflər.	Production of meat products. Terms and definitions.
98	AZS 113-2003	Tünd meyvə içkiləri. Ümumi texniki şərtlər.	Strong fruit drinks. General specifications.
99	AZS 114-2004	Boyalər və epoksid əsaslı - polad məmulatlarında istifadə olunan.	Paints - epoxy resin based - used for steel structures .
100	AZS 115-2004	Unikal tərkibli Azərbaycan neftləri. Texniki şərtlər.	Azerbaijan petroleum of Unique composition. Specifications.
101	AZS 117-2004	Sosiskalar, sardelkalar, ət çörəkləri. Ümumi texniki şərtlər.	Paris, Sausages and meat loaves. General specifications.
102	AZS 118-2004	Yağlı çörək - bulku məmulatları. Ümumi texniki şərtlər.	Bread buns. General specifications.
103	AZS 119-2004	Camış südü. Tədarük tələbləri.	Buffalo milk. Purchase requirements.
104	AZS 120-2004	Qaymaq. Tədarük tələbləri.	Cream. Purchase requirements.
105	AZS 121-2004	Xama. Ümumi texniki tələblər.	Sour cream. General specifications.
106	AZS 122-2004	Yerüstü nəqliyyat vasitələri üçün təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər.	Safety glass for ground vehicles. General specifications.
107	AZS 123-2005	Dəyişən təzyiç düşgüsti üsulu ilə mayelərin və qazların sərfinin və miqdarının ölçülməsi. Dairəvi en kəskin doldurulmuş boru kəmərlərinə qoyulan diafraqmalar, ISA 1932 sopoları və venturi boruları. Texniki şərtlər.	Measurement of liquids and gases flow rate and quantity by differential pressure method. Orifice plates, nozzles ISA 1932 and Venturi tubes inserted in circular cross-section-filled conduits. Specifications.
108	AZS 124-2005	Camış ətindən iritkəli yarımfabrikatlar. Texniki şərtlər.	Darce pieces semimanufactures of buffalo meat. Specifications.
109	AZS 125-2005	Milli çörək məmulatları. Texniki şərtlər.	National bread products. Specifications.
110	AZS 126-2005	Milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar. Texniki şərtlər.	Semimanufactures for preparation of national dishes. Specifications.
111	AZS 127-2005	Çəki ilə satılan biskvit. Ümumi texniki şərtlər.	Weight cake. General specifications.
112	AZS 128-2005	Şor. Texniki şərtlər.	Curd. Specifications.
113	AZS 129-2005	Uşaq qidası üçün kolbasa məmulatları. Ümumi texniki şərtlər.	Sausages for children's catering. General specifications.
114	AZS 130-2021	Kənd təsərrüfatı bitkilərinin toxumlarının analiz qaydaları Qəbul qaydaları və toxum nümunələrin götürülmə metodları.	Rules for the analysis plants of seeds of the agricultural plants. Methods of acceptance and taking samples of seeds. Official publication.
115	AZS 131-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Keyfiyyət haqqında sənədlər. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Documents about quality. Official publication.
116	AZS 132-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Keyfiyyətin arbitraj üsulu ilə təyin edilməsi. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Quality determination with arbitral method. Official publication.
117	AZS 133-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların təmizliyinin və tullantıların təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of purity of seeds and pollution . Official publication.
118	AZS 134-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların cücarmə qabiliyyətinin təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of germinating power of seeds. Official publication.
119	AZS 135-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların həyatlik qabiliyyətinin təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of vitality of seeds. Official publication.
120	AZS 136-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların böyümə qüvvəsinin təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of growth power of seeds. Official publication.
121	AZS 137-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların nəmliyinin təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of humidity of seeds. Official publication.
122	AZS 138-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. 1000 toxumun çəkisinin üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of the weight of 1000 seeds. Official publication.
123	AZS 139-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların əsliyin təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of the high quality of seeds. Official publication.
124	AZS 140-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların xəstəliklərə yoluxmasının təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. A determination methods of the infectiousness of seeds. Official publication.
125	AZS 141-2005	Kənd təsərrüfatı bitkiləri toxumları. Toxumların ziyanvericilərlə sirayətlənməsinin təyin edilmə üsulları. Rəsmi nəşr.	Seeds of the agricultural plants. Determination methods of the infectiousness of seeds by plant pests. Official publication.
126	AZS 142-2005	Camış ətindən xırda tikəli "şorbaliq dəst" yarımfabrikatları.	Small-lump "Soup set" semimanufactures of buffalo meat . Specifications.
127	AZS 143-2005	Pivə. Ümumi texniki şərtlər.	Beer. General specifications.
128	AZS 144-2005	Tez yetişən yumşaq pendirlər. Ümumi texniki şərtlər.	Soft quickly ripening cheeses. General specifications.
129	AZS 146-2005	Tütün şitilləri. Texniki şərtlər.	Tobacco seedling. Specifications.
130	AZS 147-2005	Xam pambığın istehsalı. Terminlər və təriflər.	Processing of raw cotton. Terms and definitions.
131	AZS 148-2005	Toxumluq pambıq çiyidi. Texniki şərtlər.	Sowing cotton seeds. Specifications.
132	AZS 149-2005	Toxumluq xam pambıq. Texniki şərtlər.	Cotton - wool seminal (spermatic). Specifications.
133	AZS 150-2005	Əl ilə yığılmış xam pambıq. Texniki şərtlər.	Raw-cotton of hand-yield. Specifications.
134	AZS 151-2005	Pambıq mahıci. Texniki şərtlər.	Cotton fibre. Specifications.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
135	AZS 152-2005	Pambıq mahlıcı. Xüsusi qırılma yükünün müəyyən edilme üsulları.	Cotton fibre. Determination methods of specific explosive load.
136	AZS 153-2005	Pambıq mahlıcı. Mikroneyr və xətti sıxlığın təyini metodları.	Cotton fibre. Determination methods of the linear density and microner.
137	AZS 154-2005	Pambıq mahlıcı. Yetişkinliyinin müəyyən edilme metodları.	Cotton fibre. Determination methods of ripeness.
138	AZS 155-2005	Xam pambıq. Pambıq mahlıcının xassələrinin müəyyən edilme metodları.	Raw cotton. Determination methods of the characteristics of cotton fiber.
139	AZS 156-2005	Xam pambıq zibilliyinin təyin olunma metodları.	Raw cotton. Determination methods of landfill.
140	AZS 157-2005	Pambıq mahlıcı nümunələrin götürülmə metodları.	Cotton fibre. Sampling methods.
141	AZS 158-2005	Pambıq məhsullarından ibarət kiplərin qablaşdırılması üçün tara. Texniki şərtlər.	Cotton seed technology. Specifications.
142	AZS 159-2005	Texniki pambıq çiyidi. Texniki şərtlər.	Cotton seeds for technical treatment. Specifications
143	AZS 160-2005	Texniki pambıq çiyidi. Çiyidin tərkibindəki qüsurların müəyyən olunma metodu.	Cotton seeds for technical treatment. Determination method of defective seeds.
144	AZS 161-2005	Toxumluq pambıq çiyidi. Nümunələrin götürülmə və çəkilərə bölünmə metodları.	Cotton seed for technical treatment. Methods of sampling and allocation of samples
145	AZS 162-2005	Toxumluq pambıq çiyidi. Mineral və üzvi zibilin müəyyən olunma metodu.	Cotton seed for technical treatment. Determination method of mineral and organic litter
146	AZS 163-2005	Toxumluq pambıq çiyidi. Nəmiyin kütlə payının müəyyən olunma metodu.	Cotton seed for technical treatment. Determination method of the mass fraction of moisture
147	AZS 164-2005	Toxumluq pambıq çiyidi. Çiyidin tükülülüyünün müəyyən olunması metodu.	Cotton seed for technical treatment. Method for determination of pubescence
148	AZS 165-2005	Toxumluq pambıq çiyidi. Yağlılığın müəyyən edilme metodu.	Cotton seed technology. Method for determination of oil content.
149	AZS 166-2005	Toxumluq pambıq çiyidi. Çiyid yağının turşuluq ədədinin müəyyən edilme metodu.	Cotton seed technology. Method for determining the acid number of oil in seeds.
150	AZS 167-2005	Pambıq linti. Texniki şərtlər.	Cotton lint. Specifications.
151	AZS 168-2005	Təzə göyert. Qəbul qaydaları. Sınaq üsulları. Qablaşdırma, markalanma, daşınma və saxlanma.	Fresh green. Acceptance rules. Test methods. Packing, marking, transportation and storage.
152	AZS 169-2005	Təbii yanar qaz. Nümunənin götürülmə üsulları.	Natural fuel gas. Methods of sampling.
153	AZS 170-2005	Qazlar. Piknometrik üsulla sıxlığın təyini.	Gases. Picknometric method for determination of density.
154	AZS 171-2005	Təzə keşniş. Texniki şərtlər.	Fresh coriander. Specifications.
155	AZS 172-2005	Cəfəri - təzə göyert. Texniki şərtlər.	Parsley - fresh greens. Technical conditions.
156	AZS 173-2005	Təzə ispanaq və turşəng. Texniki şərtlər.	Fresh spinach and sorrel. Specifications.
157	AZS 174-2005	Təzə vəzeri. Texniki şərtlər.	Fresh watercress. Specifications.
158	AZS 175-2005	Təzə göy soğan. Texniki şərtlər.	Fresh green onion. Specifications.
159	AZS 176-2005	Təzə şüyüd. Texniki şərtlər.	Fresh dill. Specifications.
160	AZS 177-2005	Motal pendiri. Texniki şərtlər.	"MOTAL" cheese. Specifications.
161	AZS 178-2005	Bəhməz. Ümumi texniki şərtlər.	Molasses. General specifications.
162	AZS 179-2005	Mal və donuz ətərlərindən buğda bişirilmiş və qızardılmış məhsullar. Ümumi texniki şərtlər.	Steamed and fried beef and pork products. General specifications.
163	AZS 180-2005	Qaz xromatografiyası. Terminlər və təyinlər.	Gas chromatography. Term and definitions.
164	AZS 181-2005	Təbii qaz. Fiziki xassələrinin hesablanma üsulları. Təbii qaz, onun emalı məhsullarının və komponentlərinin fiziki xassələrinin təyin edilməsi.	Natural gas. Methods of calculation of physical properties. Definition of physical properties of natural gas, its components and processing products.
165	AZS 182-2005	Kənd təsərrüfatı texnikasının sınağı. İqtisadi qiymətləndirmənin əsası və göstəriciləri.	Agricultural machinery. Main principles and factors of economic evaluation.
166	AZS 183-2005	Kənd təsərrüfatı texnikasının sınağı. İxtisaslaşmış maşınların iqtisadi qiymətləndirilməsi metodu.	Agricultural machinery. Economic evaluation of special machines.
167	AZS 184-2005	Kənd təsərrüfatı texnikası. İqtisadi qiymətləndirmə üsulları.	Agricultural machinery. Economic evaluation of universal machines and technological complexes.
168	AZS 185-2005	Kənd təsərrüfatı texnikasının sınağı. Traktorlar və kənd təsərrüfatı maşınları, heyvandarlıq və yem istehsalı üçün maşın və avadanlıqlar. Texniki ekspertiza.	Trial of agricultural machinery. Machine and equipments for production of tractors and agricultural machine, cattle-breeding and fodder. Technical expertise.
169	AZS 186-2005	Traktorların, avtomobillərin, avtobusların, trolleybusların, qoşquların və yarımqoşquların xarici işıqlanma cihazları. Sayı, yerləşdirilməsi, rəngi, görüş bucağı.	External brightening equipment for autocars, tractors, trailers and motor-vehicles. Number, location, colour, visibility.
170	AZS 187-2005	Kənd təsərrüfatı traktorları. Ümumi texniki şərtlər.	Agricultural tractors. General specifications.
171	AZS 188-2005	Kənd təsərrüfatı maşın və avadanlıqları. Adı və markası.	Agricultural machines and equipment. Names and marks.
172	AZS 189-2005	Mal - qara kəsimi məhsulları. Mal - qaranın qəbulu, kəsim qabağı saxlanması, kəsiməsi və emalı. Termin və təriflər.	Slaughtered animal products. acceptance, before storage slaughter, slaughter and handling of animals. Term and definitions.
173	AZS 190-2005	Yağ sənayesi. Termin və təriflər.	Buttermaking industry. Terms and definitions.
174	AZS 191-2005	Quru səhər yeməyi. Yarma çubuqları. Texniki şərtlər.	Dry breakfast. Cereal sticks. Specifications.
175	AZS 192-2005	Təbiətin mühafizəsi. Atmosfer. Atmosferin çirklənməsinə nəzarət üçün avtomatik qazanalizatorlar. Ümumi texniki tələblər.	Nature protection. Atmosphere. Automatic gas analysers for air pollution monitoring. General technical requirements.
176	AZS 193-2005	Təbii qaz. Fiziki xassələrinin hesablanma üsulları. Ümumi müddəalar.	Natural gas. Methods of calculation of physical properties. Total concepts.
177	AZS 194-2005	Mal-qara kəsimi məhsulları. Ətin və əlavə ət məhsullarının istehsalı. Termin və təriflər.	Slaughtered animal products. Production of meat and subproducts. Terms and definitions.
178	AZS 195-2005	Çörək-bulka məmulatlarının istehsalı. Termin və təriflər.	Production of bread-roll products. Terms and definitions.
179	AZS 196-2005	Kənd təsərrüfatı traktorları. Sınaq metodları.	Agricultural tractors. Test methods.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
180	AZS 197-2005	Traktor və kombayn dizelləri. Əsaslı təmirə verilməsi və əsaslı təmirdən buraxılması. Texniki şərtlər.	Tractor and combine diesel engines. Commissioning for major repairs and release from major repairs. Specifications.
181	AZS 198-2005	Əllə ötürüclü daşınan çiləyicilər. Ümumi texniki şərtlər.	Portable hand-driven sprinklers. General specifications.
182	AZS 199-2005	Kultivatorlar-yastıkaşanlar. Ümumi texniki şərtlər.	Cultivators-ploskorezy. General specifications requirement.
183	AZS 200-2005	Mal-qara kəsimi məhsulları. Mal-qara qanı və piyinin emalı. Termin və təriflər.	Slaughtered animal products. Refining of animal blood and fat. Terms and definitions.
184	AZS 201-2005	Mal-qara kəsimi məhsulları. Mal-qara bağırsaqlarının emalı. Termin və təriflər.	Slaughtered animal products. Refining of animal guts. Terms and definitions.
185	AZS 202-2006	Süzmə. Texniki şərtlər.	Yoghurt. Specifications.
186	AZS 203-2006	Düşbərə üçün yarımfabrikatlar. Texniki şərtlər.	Semimanufactures for "Dushbara". Specifications.
187	AZS 204-2006	Karamel tipli şərq şimiyatları. Ümumi texniki şərtlər.	Eastern sweets such as caramel. General specifications.
188	AZS 205-2006	Əfir yağları əsasında hazırlanan aromatazatorlar. Texniki şərtlər.	Aromatics on the basis of ethereal oils. Specifications.
189	AZS 206-2006	Basdırmalı (ədviyyətli qaxac ət). Texniki şərtlər.	Air -died meat with spices. Specifications.
190	AZS 207-2006	Yarım bərk pendirlər. Ümumi texniki şərtlər.	Half solid cheese. General specifications.
191	AZS 208-2006	Dovğa üçün pasta. Texniki şərtlər.	Paste for dovga. Specifications.
192	AZS 209-2006	Meyvə lavaşı. Texniki şərtlər.	Fruit lavash. Specifications
193	AZS 210-2006	Kəsmik məmulatları. Ümumi texniki şərtlər.	Curds products. General specifications.
194	AZS 211-2006	Sukatlar. Ümumi texniki şərtlər.	Sukats. General specifications.
195	AZS 212-2006	Balqabaq balı. Texniki şərtlər.	Pumpkin honey. Specifications.
196	AZS 213-2006	Konfetlər. Ümumi texniki şərtlər.	Sweets. General specifications.
197	AZS 214-2006	Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Termin və təriflər.	Automatic identification. Bar coding. Term and definitions.
198	AZS 215-2006	Fabrik kərpicləri - divarlar üçün dolu və şaquli delikli. Rəsmi nəşr.	Factory bricks and vertically perforated bricks. Official publication.
199	AZS 216-2006	İçməli təbii mineral sular. Ümumi texniki şərtlər.	Drinking natural mineral waters. General specifications.
200	AZS 217-2006	Qoyun südü. Tədarük tələbləri.	Sheep milk. Purchase requirements.
201	AZS 218-2006	Studen. Texniki şərtlər.	Studen. Specifications.
202	AZS 219-2006	Dondurma üçün vafli. Ümumi texniki şərtlər.	Waffle for ice - cream. General specifications.
203	AZS 220-2006	Dovğa. Ümumi texniki şərtlər.	Dovqa. General specifications.
204	AZS 221-2006	Kimyəvi əlavələr - beton, qarışıq və məhlul üçün. Bölmə 2: beton əlavələri təriflər və xüsusiyyətlər, uyğunluq, işarələmə və etiketləmə.	Chemical admixtures for concrete, mortar and grout - Part 2: Concrete admixtures. Definitions, requirements, conformity, marking and labeling.
205	AZS 222-2006	Tarktor və kombayn dizelləri. Stend sınaqlarının növü və proqramı.	Tractor and combine diesel engines. Types and programs of bench tests.
206	AZS 223-2006	Operatorun iş yeri. İş yeri elementlərinin qarşılıqlı yerləşdirilməsi. Ümumi ergonomik tələblər.	Operator's workplace. Arrangement of workplace elements. General ergonomic requirements.
207	AZS 224-2006	Tarktorlar və kənd təsərrüfatı maşınları. Texniki xidmət.	Tractors agricultural and machines. Maintenance.
208	AZS 225-2006	Traktorlar və kənd təsərrüfatı maşınları üçün pnevmatik şinlər. Əsas parametrlər və ölçülər.	Pneumatic for tractors and agricultural machinery. Basic parameters and dimensions.
209	AZS 226-2006	Sabun.	Soap.
210	AZS 227-2006	Şüşə təmizləyici - maddə maye. Rəsmi nəşr.	Glass cleaner - liquid. Official publication.
211	AZS 228-2006	Dondurma. Ümumi texniki şərtlər.	Ice cream. General specifications.
212	AZS 229-2006	Mexaniki təmizləyici toz. Rəsmi nəşr.	Mechanical scouring powder. Official publication.
213	AZS 231-2006	Saç yuyulmasında istifadə olunan sintetik şampunlar. Rəsmi nəşr.	Shampoos - synthetic - for human hair. Official publication.
214	AZS 232-2006	Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. EAN/UPC (YEAEN/YUPISI) simvolikasının spesifikasiyası.	Automatic identification. Bar coding. Symbology Specification EAN/UPC/
215	AZS 233-2006	Təzə yaşıl və qara zeytun. Texniki şərtlər.	Fresh green and black olives. Specifications.
216	AZS 234-2006	Konservləşdirilmiş yaşıl zeytun. Texniki şərtlər.	Canned green olives. Specifications.
217	AZS 235-2006	İçalat kolbasaları. Ümumi texniki şərtlər.	Guts sausages. General specifications.
218	AZS 236-2006	Turş süd məhsulları. Qablaşdırma, markalanma, daşınma və saxlanma.	Sour milk products. Packing, marking, transportation and storage.
219	AZS 237-2006	Konservləşdirilmiş ədviyyətli qara zeytun. Texniki şərtlər.	Canned black olives with spices. Specifications.
220	AZS 238-2006	Məktəbli dəftərləri. Texniki şərtlər.	School note-books. Specifications.
221	AZS 239-2006	Zeytun yağı (Safələndirilməmiş). Texniki şərtlər.	Unrefined olive oil. Specifications.
222	AZS 242-2006	Reaktiv mühərriklər üçün yanacaqlar. Texniki şərtlər.	Fuel for propulsors. Specifications.
223	AZS 243-2006	Yataq üçün döşək və baliş. Texniki şərtlər.	Pillows and mattresses for bed.
224	AZS 247-2006	Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Code 39 (Kod 39) simvolikasının xüsusiyyətləri.	Automatic identification. Bar coding. Symbols specification Code 39.
225	AZS 248-2006	Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Ştrixli kod simvollarının oxunmasına təsir edən amillər.	Automatic identification. Bar coding. Factors affecting the reading of bar code symbols.
226	AZS 249-2007	Kağız dəsmallar. Rəsmi nəşr.	Paper Towel. Official publication.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
227	AZS 250-2007	Tualet kağızı. Rəsmi nəşr.	Toilet tissue. Official publication.
228	AZS 251-2007	Kağız salfetlər. Rəsmi nəşr.	Paper table Napkins. Official publication.
229	AZS 252-2007	Taxta mebel - kamod. Rəsmi nəşr.	Wooden furniture - commode. Official publication.
230	AZS 253-2007	Xəstəni müayinə etmə masası - ginekologiya. Rəsmi nəşr.	Table for patient examination - gynecology. Official publication.
231	AZS 254-2007	Xəstəni müayinə etmə masası - ümumi məqsədli. Rəsmi nəşr.	Table for patient examination - general use. Official publication.
232	AZS 255-2007	Xərək və xərək tutqaqları.	Table for patient examination - general use. Official publication.
233	AZS 256-2007	Sarğı arabası - metal rafı. Rəsmi nəşr.	Medicine trolley - metallic shelved. Official publication.
234	AZS 257-2007	Xəstə çarpiyaları (yeniyetmələr üçün). Rəsmi nəşr.	Hospital beds for adults. Official publication.
235	AZS 258-2007	Polivinilxloriddən (PVC) istehsal edilən şlanqlar. Bağ şlanqı. Rəsmi nəşr.	Hoses made from PVC. Garden hose. Official publication.
236	AZS 259-2007	Nərd - Taxta. Texniki şərtlər.	Backgammon. Specifications.
237	AZS 260-2007	Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Ştrixli kodun xətti simvollarının verifikatoru. Uyğunluq tələbləri. Rəsmi nəşr.	Automatic identification. Bar coding. Linear bar code symbols verifier. Conformity requirements.
238	AZS 261-2007	Dondurulmuş xəzər kılkə balığı. Texniki şərtlər.	Frozen Caspian sprat. Specifications.
239	AZS 262-2007	Quru üsulla duza qoyulmuş qara zeytun. Texniki şərtlər.	Black olives in dry salt. Specifications.
240	AZS 263-2007	Becərilən təzə şampinyon göbələyi. Texniki şərtlər.	Fresh cultivated champignon mushroom. Specifications.
241	AZS 264-2007	Plastik hamam vannaları. Rəsmi nəşr.	Plastic bathtubs. Official publication.
242	AZS 265-2007	Şüşə liflə möhkəmləndirilmiş plastik kütədən çənlər. Su çənləri. Rəsmi nəşr.	Glass fiber reinforced plastic water tanks. Official publication.
243	AZS 266-2007	Turist - ekskursiya xidmətləri. Rekreatsiya turizmi. Çimərliklərin təsnifatı. Rəsmi nəşr.	Tourist and excursion services. Recreation tourism. Classification of the beaches. Official publication.
244	AZS 267-2007	Qiymətli kağızlar və əlaqəli maliyyə alətləri. Qiymətli kağızların beynəlxalq identifikasiya kodlaşdırma sistemi. (ISIN)	Securities and related financial instruments. International identification coding system (ISIN) of securities
245	AZS 268-2007	Təbiəti mühafizə. Hidrosfer. Təbii və çirkab sularında neft məhsullarının təyin edilmə üsullarına ümumi tələblər.	Nature protection. Hydrosphere. General requirements to methods of definition of petroleum in natural and sewages.
246	AZS 269-2007	Təbiəti mühafizə. Atmosfer. Tullantıların tərkibi üzrə təsnifat. Rəsmi nəşr.	Nature protection. Atmosphere. Classification of emission according to composition. Official publication.
247	AZS 270-2007	Təbiəti mühafizə. Atmosfer. Mühərrikləri benzinlə avtomobillərin işləmiş qazlarında karbon oksid, karbohidrogenlərin normaları və ölçmə üsulları. Təhlükəsizlik tələbləri. Rəsmi nəşr.	Nature protection. Atmosphere. Rates and methods of measuring carbon monoxide and hydrocarbons content in exhaust gases of petrol - engine vehicles. Safety requirements. Official publication.
248	AZS 271-2007	Təbiəti mühafizə. Atmosfer. Yaşayış məntəqələrinin havasının keyfiyyətinə nəzarət qaydaarı. Rəsmi nəşr.	Nature protection. Atmosphere. Air quality control regulations for populated areas. Official publication.
249	AZS 273-2007	Qadın gigiyenik ara qatları (Paketləri). Ümumi texniki şərtlər.	Hygienic pads for women. General specifications.
250	AZS 274-2007	Azükürüdlü neft koksı. Texniki şərtlər.	Low sulphur petroleum coke. Specifications.
251	AZS 275-2007	Təzə şərç xurması. Texniki şərtlər.	Fresh kaki. Specifications.
252	AZS 277-2007	Nərdivanlar - terminlər, tiplər, funksional ölçülər. Rəsmi nəşr.	Ladders - terms, types, functional sizes. Official publication.
253	AZS 278-2007	Laklar yağ əsaslı. Rəsmi nəşr.	Varnishes - oil based. Official publication.
254	AZS 279-2007	Ərgin pendirlər. Ümumi texniki şərtlər.	Melted cheeses. General specifications.
255	AZS 280-2007	Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər.	Food common iodinated salt. Specifications.
256	AZS 281-2007	Kolbasa məmulatları. Qablaşdırma, markalanma, daşınma və saxlanma.	Sausage products. Packing, marking, transportation and storage.
257	AZS 282-2007	Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər.	Paced drinking water. General specifications.
258	AZS 283-2007	Süfrə xardalı. Ümumi texniki şərtlər.	Table mustard. General specifications.
259	AZS 284-2007	Pendirlər. Qablaşdırma, markalanma, daşınma və saxlanma. Rəsmi nəşr.	Cheeses. Packing, marking, transportation and storage.
260	AZS 285-2007	Milli xəmir xörəkləri üçün yarımfabrikatlar. Texniki şərtlər.	Semimanufactures for national floury dishes. Specifications.
261	AZS 286-2016	Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq.	Pasteurized and ultra pasteurized (UHT) cream.
262	AZS 287-2007	Kefir. Ümumi texniki şərtlər.	Kefir. General specifications.
263	AZS 288-2007	Zəlsələr. Ümumi texniki şərtlər.	Zeks. General specifications.
264	AZS 289-2007	Qara ciyər paşetləri. Ümumi texniki şərtlər.	Liver pastys. General specifications.
265	AZS 290-2007	Qatıladdırılmış şəkərli süd konservləri. Ümumi texniki şərtlər.	Condensed milk cans with sugar. General specifications.
266	AZS 291-2007	Qovrulmuş tumlar. Texniki şərtlər.	Roast seeds. Specifications.
267	AZS 292-2007	Konservləşdirilmiş üzüm yarpağı. Texniki şərtlər.	Canted grape leaves. Specifications.
268	AZS 293-2007	Alüminium və alüminium ərintiləri - təkrar əritmə üçün ərinti qəlibləri.	Aluminium and aluminium alloys - alloyed ingots for remelting.
269	AZS 294-2008	Turist - ekskursiya xidmətləri. Mehmanxana və mehmanxana tipli obyektlərdə ictimai işə müəssisələrinin təsnifatı.	Tourist and excursion service. classification of public catering establishment at hotels.
270	AZS 295-2008	Çuğundur salafatları. Texniki şərtlər.	Beet salads. Specifications.
271	AZS 296-2008	Yarmalar ilə hazırlanan et - bitki konservləri.	Canned meat - vegetable with cereals.
272	AZS 297-2008	Bitki mənşəli marqarin.	Margarine - vegetable origin.
273	AZS 298-2008	İçməli süd. Ümumi texniki şərtlər.	Milk is potable. General specifications.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
274	AZS 299-2008	Toyuq ıçaladı. Texniki şərtlər.	Chicken oflal. Specifications.
275	AZS 302-2008	Metrologiya. Əsas terminlər və təriflər.	Metrology. Basic terms and definitions.
276	AZS 305-2008	Sınaq avadanlığının attestasiyası. Əsas müddəalar.	Verification of testing equipment. General principles.
277	AZS 309-2008	Emal sənayesinde şərab materialları almaq üçün əl ilə yığılan təzə üzüm. Texniki şərtlər.	Manually harvested fresh grapes for industrial wine production. Specifications.
278	AZS 310-2008	Ölçmə vasitələrinin tipinin təsdiqi nişanı. Forması, ölçüləri və texniki tələblər.	The pattern approval mark. The form, dimensions and technical requirements.
279	AZS 315-2008	Toyuq ətindən hissə verilmiş - bişirilmiş məhsullar. Texniki şərtlər.	Products of chicken meat, smoked and cooked. Specifications.
280	AZS 316-2008	Balqabaq mürebbəsi. Texniki şərtlər.	Pumpkin preserve. Specifications.
281	AZS 317-2008	Donuz piyindən hazırlanan məhsullar.	Production of pork fat.
282	AZS 318-2008	Yoqurt. Ümumi texniki şərtlər.	Yogurt. General specifications.
283	AZS 319-2008	Toxuculuq lifləri və sapları. Termin və təriflər.	Textil fibres and yarus. Terms and definitions.
284	AZS 320-2008	Tikiş və trikotraj məmulatları. Termin və təriflər.	Tailored and knitted goods. Terms and definitions.
285	AZS 321-2008	Dərz dolğu materialları - kirəmit piltələr üçün təriflər və xüsusiyyətlər.	Materials for filling seams - definition and feature for ceramic plates
286	AZS 324-2008	İnformasiya texnologiyası - Təhlükəsizlik metodları - İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə əməli qaydalar.	Information technology - Security techniques - practical rules to regulate information security.
287	AZS 325-2008	İnformasiya texnologiyaları - Açıq sistemlərin qarşılıqlı əlaqəsi - Direktoriya: Açıq açar və atributlar sertifikatı infrastruktur.	Information technology - Open Systems relationship - Directory: Infrastructure attribute certificates and public key.
288	AZS 326-2008	Qurudulmuş ədviyyat qarışıqları. Texniki şərtlər.	Dried spice mixes. Specifications.
289	AZS 327-2008	Konservləşdirilmiş döşəmə plov. Texniki şərtlər.	Canned dosheme plov. Specifications.
290	AZS 328-2008	Dadverci qatqlarla hazırlanan süd. Ümumi texniki şərtlər.	Milk with taste fillings. Specifications.
291	AZS 329-2008	Yerkökü salatları. Texniki şərtlər.	Carrot salads. Specifications.
292	AZS 330-2008	Makaron məmulatları ilə hazırlanan ət - bitki konservləri. Texniki şərtlər.	Canned meat - vegetable with macaroni products. Specifications.
293	AZS 331-2008	Dadverci - aromatik əlavələr edilmiş kiçik xuxarı tikələri. Texniki şərtlər.	Rusk with taste - aromatic additions. General specifications.
294	AZS 332-2008	Vodka. Qəbul qaydaları və analiz metodları.	Vodka. Acceptance rules and test methods.
295	AZS 333-2009	Yeyinti məhsullarının qablaşdırılması üçün polimer istehlak tarası. Ümumi texniki şərtlər.	Tares consumer polymeric for package of food - stuff. General specifications.
296	AZS 334-2009	Polietilenterefalat (PETF) butulkalar üçün prefomalər. Ümumi texniki şərtlər.	Performs for bottles from polyethylene terephthalate. General specifications.
297	AZS 335-2009	Tütün məmulatları. Qablaşdırma və markalanma.	Tobacco products.
298	AZS 336-2008	Trikotaj məmulatları. Qüsurların termin və tərifləri.	Knitted goods.
299	AZS 337-2008	Xam təbii ipək istehsalı. Termin və təriflər.	Raw silk manufacture. Terms and definitions.
300	AZS 338-2009	3003, 5003-2B-10, 3603-2-12, 6003-2B-18, 702 və 2502-SM Markalı laprollar. Texniki şərtlər.	Laprols® 3003, 5003-2B-10, 3603-2-12, 6003-2B-18, 702 və 2502-SM. Specifications.
301	AZS 339-2009	Propilen oksidinin rektifikasiyasının kub qalığı. Texniki şərtlər.	Cube remainder of the rectification of the propylene oxide. Specifications.
302	AZS 340-2009	Maye piroliz məhsulları. Export üçün E-tipli neft qatranları. Texniki şərtlər.	Fuel piroliz products the pitches of oil type "E" for export. Specifications.
303	AZS 341-2009	Butilen -butadien fraksiyası. Texniki şərtlər.	Butilen-butadien fraction. Specifications.
304	AZS 342-2009	Texniki propilen oksidi. Texniki şərtlər.	Propylene oxide technical. Specifications.
305	AZS 343-2009	Texniki polipropilenqlikol. Texniki şərtlər.	Polypropilenqlikole. Specifications.
306	AZS 344-2009	Ağır piroliz qatranı. Texniki şərtlər.	Tar of heavy piroliz. Specifications.
307	AZS 350-2009	Ət qiyməsi ilə hazırlanan yarımfabrikatlar. Texniki şərtlər.	Semi manufactures of minced meat. Specifications.
308	AZS 351-2009	Qurudulmuş subtropik meyvələr. Texniki şərtlər.	Dried subtropical - fruits. Specifications.
309	AZS 352-2011	Yalnız fiziki üsullarla konservləşdirilmiş tomat şirəsi.	Tomat juice preserved exclusively by physical means.
310	AZS 353-2011	Meyvə şirələri və nektarları.	Fruit juices and nectars.
311	AZS 354-2009	Günəbaxan yağı. Texniki şərtlər.	Sunflower oil. Specifications.
312	AZS 355-2009	Qarğıdalı yağı. Texniki şərtlər.	Maize oil. Specifications.
313	AZS 356.1-2009	İnformasiya texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. Hissə 1. Giriş və ümumi model.	Information technology. Security techniques. Evaluation criteria for IT security. Part 1. Introduction and general model.
314	AZS 356.2-2009	İnformasiya texnologiyaları - Açıq sistemlərin qarşılıqlı əlaqəsi - Direktoriya: Açıq açar və atributlar sertifikatı infrastruktur.	Information technology - Open Systems relationship - Directory: Infrastructure attribute certificates and public key.
315	AZS 356.3-2009	İnformasiya texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə kriterləri Hissə 3.	Information technology. Methods and means of ensuring the safety criteria for assessing the security of information technology. Part 3.
316	AZS 358-2009	AR FHN-nə məxsus nəqliyyat vasitələri üzərində tanınma nişanları, xüsusi işıq və səs signalı. Texniki tələblər.	Transport means of Ministry of Emergency Situations of Azerbaijan Republic. Identification signs? special light and sound signals. Technical requirements.
317	AZS 359-2009	BM-4 vakuüm yağı. Texniki şərtlər.	Vacuum oil BM-4. Specifications.
318	AZS 360-2010	Təzə əncir. Texniki şərtlər.	Fresh figs. Specifications.
319	AZS 361-2009	Kartoflu ət konservləri. Texniki şərtlər.	Canned "Meat with potato". Specifications.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
320	AZS 362-2009	Təzə yemişan. Texniki şərtlər.	Fresh hawthorn. Specifications.
321	AZS 363-2009	Təzə innab. Texniki şərtlər.	Fresh jujube. Specifications.
322	AZS 366-2009	Hava mühütlü orta gərginlikli metal mühafizəli modulyar hüceyrələr. Texniki şərtlər.	Air environment middle tension metal guarding modular cells. Technical conditions.
323	AZS 367-2009	Metal mühafizəli alçaq gərginlikli paylayıcı panellər. Texniki şərtlər.	Metal guarding low (rascal) tension distributive panels. Specifications.
324	AZS 368-2009	Beton mühafizəli komplekt OG/AG transformator yarım stansiyası. Texniki şərtlər.	Concrete guarding complete set OG/AG transformer halt. Technical Conditions.
325	AZS 369-2009	Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər.	Tourist and excursion service Accommodations. Common demands.
326	AZS 370-2009	Turist-ekskursiya xidmətləri. Turist marşrutlarına tələblər. Ümumi tələblər.	Tourist - excursion service. Requirements to tourist routes.
327	AZS 371-2009	Turist-ekskursiya xidmətləri. Termin və təyinatlar.	Tourist - excursion service. Terms and Prescribes.
328	AZS 372-2012	Halal ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər.	Halal standards for meat. General requirements to production, transportation, storage and sale
329	AZS 373-2009	Ət məhsulları. Keyfiyyətin orqanoleptik qiymətləndirilməsi üzrə termin və təriflər.	Meat products. Terms and definitions on organoleptical quality evaluation.
330	AZS 374-2009	Quş əti məhsulları. Termin və təriflər.	Products of popultry meat. Terms and definiotons.
331	AZS 375-2009	Meyvə tərəvəz konservləri texnoloji proseslər. Termin və təriflər.	Canned fruits vegetables technological procesees. Terms and definitions.
332	AZS 376-2009	Dizel yanacağı. Texniki şərtlər.	Diesel fuel. Specifications.
333	AZS 380-2011	Dizel yanacağı. Texniki şərtlər.	Disel fuel. Specifications.
334	AZS 381-2011	Avro dizel yanacağı. Texniki şərtlər.	Esel fuel Evro. Specifications.
335	AZS 382-2009	Dəri qalantereya məmulatları. Termin və təriflər.	Leather goods. Rems and definitions.
336	AZS 383-2009	Yumşaq süni dəri. Qüsurlar. Termin və təriflər.	Soft artificial leather. Defects. Terms and definitions.
337	AZS 384-2009	Metallərin elektrokimyəvi emalı. Termin və təriflər.	Electrochemical processing of metal. Terms and definitions.
338	AZS 385-2009	İstehsalatın texnoloji hazırlığı. Əsas anlayışların termin və tərifləri.	Technological preparation of production. Terms and definition of basic concept.
339	AZS 386-2012	Halal termininin istifadəsi üzrə ümumi qaydalar	General rules on the use term of "halal"
340	AZS 387-2009	Quş emalı sənayesi. Termin və təriflər.	Poultry - processing industry. Terms and definiotons.
341	AZS 388-2011	Motor yanacağı. Etilsiz benzin. Texniki şərtlər.	Automotive fuels. Unleadd petrol. Specifications.
342	AZS 389-2011	Kompressor yağları. Texniki şərtlər.	Compressor oil. Specifications.
343	AZS 390-2010	Neft yanacağı. Mazut 40. Texniki şərtlər.	Oil fuel. Blac oil 40. Specifications.
344	AZS 391-2010	T-1500 markalı transformator yağı. Texniki şərtlər.	Transformer oil T-1500. Specifications.
345	AZS 392-2010	Plastik kütlələr, polimerlər və sintetik qətranlar. Kimyəvi adlar, termin və təriflər.	Plastics, polymers and synthetic resins. Chemical names, terms and definitions.
346	AZS 393-2010	Neft məhsulları. Termin və təriflər.	Petroleum products. Terms and definitions.
347	AZS 395.1-2009	Milli qiymətləndirmə standartı. Qiymətləndiricilərin peşə etikası.	National assesment standard. Professional ethics of appraisers
348	AZS 395.2-2009	Milli qiymətləndirmə standartı. Qiymətləndiricilərin ümumi anlayışı və prinsipləri.	National assesment standard. General understanding and principles of appraisers
349	AZS 395.3-2009	Milli qiymətləndirmə standartı. Bazar dəyəri qiymətləndirmə bazası kimi.	National assesment standard. market value as basis of valuation.
350	AZS 395.4-2009	Milli qiymətləndirmə standartı. Bazar dəyərinin fərqli qiymətləndirmə bazaları.	National assesment standard. Different valuation basis of market value
351	AZS 395.5-2009	Milli qiymətləndirmə standartı. Qiymətləndirmə hesabatının tərtibi.	National assesment standard. Compilation of valuation report.
352	AZS 395.6-2009	Milli qiymətləndirmə standartı. Qeyri - maddi aktivlərin qiymətləndirilməsi.	National assesment standard. Valuation of the intangible assets.
353	AZS 395.7-2009	Milli qiymətləndirmə standartı. İstehsal vasitələrinin, maşın və avadanlıqların qiymətləndirilməsi.	National assesment standard. Valuation of property, plant and equipment.
354	AZS 395.8-2009	Milli qiymətləndirmə standartı. Maliyyə hesabatı və müvafiq mühasibat hesabatları üçün qiymətləndirmə.	National assesment standard. Valuation for the financial statements and related accounting reports.
355	AZS 395.9-2009	Milli qiymətləndirmə standartı. Ssuda təminatı, girov və borc öhdəliklərinin qiymətləndirilməsi.	National assesment standard. Assurance of collateral, collateral and debt assesment.
356	AZS 396-2010	Boru kəməri armatürası. Termin və təriflər.	Pipeline valves. Terms and definitions.
357	AZS 397-2010	İstilik elektrik stansiyaları və yarımstansiyalarının texnoloji parametrlərinin ölçülmə xətaalarının normaları.	Norm error of measurement of technological parametrs of thermal power stations and substations.
358	AZS 398-2011	Pəhriz çörəyi və zənginləşdirilmiş çörək. Ümumi texniki şərtlər.	Dietic and fortified bread. General specifications.
359	AZS 399-2009	Diabetik təbii meyvə şirələri	Diabetic natural fruit juices.
360	AZS 400-2010	Keyfiyyət sistemləri. Risklərin təhlil və kritik nəzarət nöqtələri əsasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi. Ümumi tələblər.	Quality system. Food products quality and safety management on the basis of hazard analysis and critical control points. General requirements.
361	AZS 401-2010	Toxuculuq saplarının qüsurları. Termin və təriflər.	Defects of textile yarms. Terms and definitions.
362	AZS 402-2010	Tikiş məmulatları. Defektlərin termin və tərifləri.	Sawing wares/ terms and definitions for defects.
363	AZS 404-2010	Tikiş istehsalının texnologiyası. Termin və təriflər.	Technology of sewing wares prodctions. Terms and definitions.
364	AZS 405-2011	Peçenyə. Ümumi texniki şərtlər.	Biscuits.General specifications.
365	AZS 406-2011	Makaron məmulatları. Ümumi texniki şərtlər.	Macaroni products. General specifications.
366	AZS 407-2010	Pitsa üçün yarımfabrikat.Ümumi texniki şərtlər.	Semimanufactures for pizza. General specifications.
367	AZS 409-2010	Süd və süd emalı məhsulları. Termin və təriflər.	Milk and products of milk processing. Terms and definitions.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
368	AZS 410-2011	Tədarük olunan və göndərilən taxıl. Termin və təriflər.	Grain for supplies and delivery. Terms and definitions.
369	AZS 412-2011	Pirotexnika məmulatları. Ümumi təhlükəsizlik tələbləri.	Pyrotechnic goods. General safety requirements.
370	AZS 414-2010	Kabellər. Polivinilxlorid izolyasiyalı. Nominal gərginliyi ən çox 450/750V olan. Hissə 3: Sabit qurğular üçün tək naqillli örtüksüz kabellər.	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750v. Part 3: Odd conductor uncovered cables for constant devices.
371	AZS 415-2010	Kabellər. Polivinilxlorid izolyasiyalı. Nominal gərginliyi ən çox 450/750V olan. Hissə 4: Sabit qurğular üçün üzüklü kabellər.	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750v. Part 4: Constant (stable) devices for mask conductors.
372	AZS 416-2010	Kabellər. Polivinilxlorid izolyasiyalı. Nominal gərginliyi ən çox 450/750V olan. Hissə 5: Elastik kabellər (Şnurlar).	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750v. Part 5: Flexible cables (Cords).
373	AZS 417-2010	Kabellər. Nominal gərginliyi 1 kv-dan (UM=1.2Kv) 30 Kv-a (UM=36kv) qədər olan sıxılıb çəkilməmiş güc kabelləri və onların köməkçi təchizatları. Hissə 1: Nominal gərginliyi 1 kv (UM=1.2Kv) və 3 kv (UM=3.6kv) olan kabellər.	Power cables with extruded insulation and their accessories for rated voltage from 1 Kv (UM=1.2kv) 30 Kvn (UM=36kv)/ Part 1: Cables for rated voltages of 1 Kv (UM=1.2kv) and 3Kv (UM=3.6kv).
374	AZS 418-2010	Kabellər. Nominal gərginliyi 1 kv-dan (UM=1.2Kv) 30 Kv-a (UM=36kv) qədər olan sıxılıb çəkilməmiş güc kabelləri və onların köməkçi təchizatları. Hissə 2: Nominal gərginliyi 6 kv (UM=7.2Kv) və 30 kv (UM=3.6kv) olan kabellər.	Power cables with extruded insulation and their accessories for rated voltage from 1 Kv (UM=1.2kv) 30 Kv-a (UM=36kv)/ Part 2: Cables for rated voltages of 6 Kv (UM=7.2kv) up to 3Kv (UM=3.6kv).
375	AZS 419-2010	İnformasiya texnologiyaları. Sözlük. Hissə 1: əsas terminlər.	Information technology. Vocabulary. Part 1: Fundamental terms.
376	AZS 420-2010	İnformasiya texnologiyaları. Sözlük. Hissə 8: Təhlükəsizlik.	Information technology. Vocabulary. Part 8: Security.
377	AZS 421-2010	İnformasiya texnologiyaları. Sözlük. Hissə 9: Verilənlərin ötürülməsi.	Information technology. Vocabulary. Part 9: Data communication.
378	AZS 422-2010	İnformasiya texnologiyaları. Sözlük. Hissə 17: Verilənlərin bazaları.	Information technology. Vocabulary. Part 17: Database.
379	AZS 423-2010	İnformasiya texnologiyaları. Sözlük. Hissə 25: Lokal şəbəkələr.	Information technology. Vocabulary. Part 25: Local area networks.
380	AZS 424-2010	İnformasiya texnologiyaları. Sözlük. Hissə 27: Ofisin avtomatlaşdırılması.	Information technology. Vocabulary. Part 27: Office automation.
381	AZS 425-2015	Səmişin stansiya qurğuları və avtomobilləri.	Equipments and automobiles of passenger stations.
382	AZS 437-2010	Süni trikotaj xəz. Termin və təriflər.	Imitation knitted fur. Terms and definitions.
383	AZS 438-2010	Tikiş - toxuculuq maşınları. Termin və təriflər.	Stitch - knit machines. Terms and definitions.
384	AZS 439-2010	Karamel. Ümumi texniki şərtlər.	Caramel. General specifications.
385	AZS 440-2010	Yeyinti məhsullarına zəruri qida maddələrinin əlavə edilməsinin əsas prinsipləri.	General principles for the addition of essential nutrients to foods.
386	AZS 441-2010	Balıq və balıq məmulatları. Termin və təriflər.	Fish and fish products. Terms and definitions.
387	AZS 442-2010	Ət gigiyenasının ümumi prinsipləri.	General principles of meat hygiene.
388	AZS 443-2011	Orta və az dövrü dizellər üçün motor yanacaqları. Texniki şərtlər.	Motor fuel for medium and low speed diesel engines. Specifications.
389	AZS 444-2010	Neft emalı müəssisələri üçün neft. Texniki şərtlər.	Petroleum for oil-processing plants. Specifications.
390	AZS 445-2010	Turbin yağları. Texniki şərtlər.	Turbine oils. Specifications.
391	AZS 446-2010	Universal motor yağları və avtomobil karbürətor mühərrikləri üçün yağlar. Texniki şərtlər.	Universal motor and automobile carburettor engine oils. Specifications.
392	AZS 447-2010	Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər.	Requirements concerning the emission of pollutants by vehicles being in use on the territory of the Republic of Azerbaijan.
393	AZS 448-2010	Sənaye yağları. Texniki şərtlər.	Industrial oils. Specifications.
394	AZS 449-2010	Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər.	Oils for refrigerating machines. Specifications.
395	AZS 454-2010	Müfəttiş nəzarətinin keçirilməsi qaydası.	Rules of inspection control.
396	AZS 455-2010	Məhsulun eyniləşdirilməsi. Ümumi müddəalar.	Identification of products. General principles.
397	AZS 457-2011	Qablaşdırılmış təmli və atırlı qara məxməri çay. Texniki şərtlər.	Packed flavored and aromatic black tea. Specifications.
398	AZS 460-2010	Draje. Ümumi texniki şərtlər.	Sugar plums. General specifications.
399	AZS 463-2011	Orta gərginlik çarpaz bağlı polietilen (XLPE) izolyasiyalı enerji kabelləri. Texniki şərtlər.	Middle tension transversal close (connected) polietilen (XLPE) cables of isolation energy. Technical conditions.
400	AZS 465-2010	Təkərli kənd təsərrüfatı traktorları. Ümumi texniki şərtlər.	Tractors of wheeled agriculture. General specifications.
401	AZS 466-2010	Balıq və dəniz məhsullarından hazırlanan konservlər və preservlər. Termin və təriflər.	Canned and preserved fish and other seaproducts. Terms and definitions
402	AZS 467-2010	Kəsim üçün qaramal. Texniki şərtlər.	Cattle for slaughter. Specifications.
403	AZS 468-2011	Qarışıq meyvə nektarları. Rəhbər göstərişlər.	Mixture fruit nectars. Guidelines.
404	AZS 469-2010	Nişasta patkası. Ümumi texniki şərtlər.	Starch syrup. General specifications.
405	AZS 472-2011 (ГОСТ 8269-0-97)	İnşaat işləri üçün sıx dağ süxurlarından və sənaye istehsalı tullantılarından qırmadaş və çinçil. Fiziki - mexaniki sınaq üsulları.	Mauntainous rock road-metal and gravel, industrial waste products for construction works. Methods of physical and mechanical tests
406	AZS 473-2011 (ГОСТ 8267-93)	İnşaat işləri üçün sıx dağ süxurlarından qırmadaş və çinçil. Texniki şərtlər.	Crushed stone and gravel of solid rocks for construction works. Specifications.
407	AZS 474-2011 (ГОСТ 8735-88)	İnşaat işləri üçün qum. Sınaq üsulları.	Sand for construction work. Testing methods.
408	AZS 475-2011 (ГОСТ 8736-93)	İnşaat işləri üçün qum. Texniki şərtlər.	Sand for construction work. Specifications.
409	AZS 476-2011 (ГОСТ 4001-84)	Dağ süxurlarından divar daşları. Texniki şərtlər.	Natural rock wall blocks. Specifications.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
410	AZS 477-2011 (ГОСТ 22690-88)	Betonlar. Dağıdılmadan nəzərdə tutulan mexaniki üsullarla möhkəmliyin müəyyən edilməsi.	Concretes determination of strenght by mechanical methods of nondestructive testing
411	AZS 478-2011 (ГОСТ 9479-98)	Üzük, inşaat-memarlıq, memorial və digər məmulatların istehsalı üçün dağ süxurlarından ibarət bloklar. Texniki şərtlər.	Rock blocs used for manufacture of facing, architectural and building, memorial and other products. Specifications.
412	AZS 479-2011 (ГОСТ 5382-91)	Sementlər və sement istehsalı üçün materiallar. Kimyəvi analiz üsulları.	Cements and materials for cement production. Chemical analysis methods.
413	AZS 480-2011 (ГОСТ 30629-99)	Dağ süxurlarından üzük materiallar və məmulatlar. Sınaq üsulları.	Cladding materials and products made of natural stone. Testing methods.
414	AZS 481-2011 (ГОСТ 530-2007)	Keramik kərpic və daşlar. Ümumi texniki şərtlər.	Ceramic bricks and stones. General specifications.
415	AZS 482-2011 (ГОСТ 829.1-97)	İnşaat işləri üçün sənaye tullantılarından və dağ süxurlarından hazırlanmış qırıqdaş və çınqıl. Kimyəvi analiz üsulları.	Mauntainous rock road - metal and gravel, industrial waste products for construction works. Methods chemical analysis.
416	AZS 484-2010	İstilik izolyasiyası məmulatları - binalar üçün - zavod olaraq ekstrüzyonla emal edilən polistrol köpük (XPS). Xüsusiyyətləri.	Thermal insulation products for buildings - factory made products of extruded polystyrene foam (XPS). Specifications.
417	AZS 487-2010	Kəsim üçün qoyun və keçilər. Texniki şərtlər.	Sheep and goats for slaughtering. Specifications.
418	AZS 489-2010	Tikiş məmulatlarının detalları. Termin və təriflər.	Components of failed goods. Terms and Definitions.
419	AZS 490-2010	Kimyəvi liflərin istehsalı. Termin və təriflər.	Production of chemical fibres. Terms and definitions.
420	AZS 491-2011	Çoxfunksiyalı korroziya inhibitorları. Texniki şərtlər.	Polyfunctional inhibitors of corrosion. Specifications.
421	AZS 492-2010 (ISO/EN 27005-2008)	İnformasiya texnologiyaları. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyi risklərinin idarə olunması.	Information technology. Security techniques. Information security risk management.
422	AZS 493-2010 (ISO/EN 18044-2007)	İnformasiya texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya təhlükəsizliyi insidentinin idarə olunması.	Information technology. security techniques. Information security incident management.
423	AZS 494-2010 (ISO/EN 27001-2005)	İnformasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər.	Information technology. Security techniques. Information security management systems. Requirements.
424	AZS 495-2010	Kompüter klaviaturasında hərflərin azərbaycan dilinə uyğun düzümü.	Language depend keyboard layout of letters of alphabet of Azerbaijan
425	AZS 496-2010	Azərbaycan əlifbası hərflərinin didən əsli olmayan klaviatura düzümü.	Language indepent keyboard. Layout of letters of alphabet of Azerbaijan.
426	AZS 497-2010 (ISO/EN 17770-1-2005)	İnformasiya texnologiyaları. Təhlükəsizlik metodları. Açarların idarə olunması. Hissə 1: Struktur.	Information technology. Security techniques. Key management. Part 1: Framework.
427	AZS 498-2010	Oxşar məhsulun sertifikatlaşdırma sistemi.	Certification systems of the homogeneous products.
428	AZS 499-2011	Laboratoriya analizi üçün su. Texniki tələblər və sınaq üsulları.	Water for analytical laboratory use. Specifications and test methods.
429	AZS 502-2011	Heyvan və bitki mənşəli yağlar və piylər. Sınaq nümunəsinin hazırlanması.	Vegetable and animal oils and fats. Preparation of test sample.
430	AZS 507-2010	Çay. Suda həll olunan ekstrativ maddələrin təyini.	Tea. Methods for determination of water extracts.
431	AZS 508-2010	Çay. Ümumi, suda həll olmayan və suda həll olan küllün təyini üsulları.	Tea. Methods for determination of total, water - insoluble and water - soluble ash.
432	AZS 509-2010	Çay. Nümunə götürmə.	Tea. Sampling.
433	AZS 511-2010	Çay. Xəm sellülozun təyini.	Tea. Methods for determination of crude fibre.
434	AZS 512-2010	Çay. Xırdalanmış nümunənin hazırlanması və quru maddələrin təyini üsulu.	Tea. Method for preparation of dry content.
435	AZS 514-2010	Bitki və heyvan yağları və piyləri. Nümunə götürmə.	Vegetable and animal oils and fats. Samling.
436	AZS 516-2010	Bitki və heyvan yağları və piyləri. Nemlik və uçucu maddələrin miqdarının təyini.	Vegetable and animal oils and fats. Determination of moisture and volatile content.
437	AZS 518-2010	Bitki və heyvan yağları və piyləri. Peroksid ədədinin təyini.	Vegetable and animal oils and fats. Determination of peroxide value.
438	AZS 519-2010	Bitki və heyvan yağları və piyləri. Yod ədədinin təyini.	Vegetable and animal oils and fats. Determination of iodine value.
439	AZS 523-2010	Bitki və heyvan yağları və piyləri. Sabunlaşma ədədinin təyini.	Vegetable and animal oils and fats. Determination of saponification value.
440	AZS 524-2010	Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların miqdarının təyini.	Vegetable and animal oils and fats. Determination of insoluble impurities content.
441	AZS 527-2010	Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini.	Vegetable and animal oils and fats. Determination of refractive index.
442	AZS 529-2011 (ГОСТ 10181-2000)	Beton qarışıqları. Sınaq üsulları.	Concrete mixtures. Testing methods.
443	AZS 530-2011 (ГОСТ 13087-81)	Betonlar. Sürtülmədə yeyilmənin təyin edilməsi üsulları.	Concretes. Methods of determination of abrasion.
444	AZS 531-2011 (ГОСТ 22266-94)	Sulfatdavamlı sementlər. Texniki şərtlər.	Sulphate - resistant cements. Specifications.
445	AZS 532-2011 (ГОСТ 18105-86)	Betonlar. Möhkəmliyin yoxlama qaydaları.	Concretes rules for the strenght control.
446	AZS 533-2011 (ГОСТ 23732-79)	Beton və məhlullar üçün su. Texniki şərtlər.	Water for concretes and mortars. Specifications.
447	AZS 534-2011 (ГОСТ 8462-85)	Divər materialları. Əyilmə və sıxımda möhkəmlik həddinin təyin edilməsi üsulları.	Wall materials. Methods for determination of ultimate compressive and bending strength.
448	AZS 535-2011 (ГОСТ 30108-94)	İnşaat materialları və məmulatları. Təbii radionuklidlərin xüsusi səmərəli aktivliyinin təyini.	Building materials and elements. Determination oa specific activity of natural radioactive nuclei

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
449	AZS 536-2011 (ГОСТ 17624-87)	Betonlar. Möhkəmliyin ultrasəs üsulu ilə təyini.	Concrete. Ultrasonic method of strength determination.
450	AZS 537-2011 (ГОСТ 24099-80)	Təbii daşlar əsasında hazırlanan dekorativ tavalər. Texniki şərtlər.	Decorative facing slabs of crushed natural stone. Specifications.
451	AZS 538-2011 (ГОСТ P 52544-2006)	Dəmir - betonlar konstruksiyalarının armaturlanması üçün A 500 C və B 500 C sinifli qaynaqlanan dövri profilli yayma armatur. Texniki şərtlər.	Weldable deformed reinforcing rolled of a A 500 C and B 500 C classes for reinforcement of concrete constructions. Specifications.
452	AZS 539-2011	Yalnız fiziki üsullarla konservləşdirilmiş alma şirəsi.	Apple juices preserved exclusively by physical means.
453	AZS 540-2010	Quş əti və əlavə quş əti məhsullarından hazırlanan yarımfabrikatlar. Ümumi texniki şərtlər.	Semi- prepared poultry meat and poultry offal. General specifications.
454	AZS 541-2011	Qarışıq meyvə şirələri. Rəhbər göstərişlər.	Mixed fruit juices. Guidelines.
455	AZS 563-2011 (ISO 14031-99)	Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi. Ümumi tələblər.	Environmental management. Environmental performance evaluation. General requirements.
456	AZS 564-2011 (ISO 15903-2002)	Torpağın keyfiyyəti - torpağı qeydiyyat almaq üçün format və ərazi haqqında məlumat.	Soil quality - Format for recording soil and site information.
457	AZS 565-2011	Turizm informasiya nişanları. Ümumi texniki şərtlər.	Tourists information signs. General specifications.
458	AZS 566-2011	Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidinin (Nox) naftilətlendiaminlə spektrometrik metodla təyini.	Ambient air. Determination of the mass concentration of nitrogen oxides naphthylethenediamine spectrophotometric method.
459	AZS 567-2011	Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) gravimetrik metodla təyini.	Ambient air. Determination of the mass concentration of particulate matter (dust). Manual gravimetric method.
460	AZS 568-2011 (ISO 13535-2000)	Neft və qaz sənayesi - qazma və istismar avadanlığı - endirmə - qaldırma əməliyyatı üçün avadanlıq.	Oil and gas industry - drilling and exploitation equipment - equipment for upgrade - lifting operation.
461	AZS 569-2011	Kəmiyyət vahidləri.	Units of quantities.
462	AZS 572.2-2011	Betonlar. Nəmliyin təyini üsulu.	Concretes. Method of determination of moisture content.
463	AZS 572.3-2011	Betonlar. Suudmanın təyini üsulu.	Concretes. Method of determination of water absorption.
464	AZS 572.4-2011	Betonlar. Məsəməlilik göstəricilərinin təyini üsulları.	Concretes. Method of determination of porosity parameters.
465	AZS 572.5-2011	Betonlar. Sukeçirməzliyin təyini üsulları	Concretes. Methods for determination of watertightness
466	AZS 573.0-2011	Gil xammalı. Analiz üsullarına ümumi tələblər.	Clay raw materials. General requirements for the methods of testing.
467	AZS 573.1-2011	Gil xammalı. Plastikliyin təyini üsulu.	Clay raw materials. Method for determination of plasticity.
468	AZS 573.2-2011	Gil xammalı. Narın dispersli fraksiyanın təyini üsulu.	Clay raw materials. Method for determination of finely dispersed fractions.
469	AZS 573.3-2011	Gil xammalı. Sərbəst silisium dioksidinin təyini üsulu.	Clay raw materials. Method for determination of free silicon dioxide.
470	AZS 573.4-2011	Gil xammalı. İridənəli giriklərin təyini üsulu.	Clay raw materials. Method for determination of coarse - grained inclusions.
471	AZS 573.6-2011	Gil xammalı. Kalsium və maqneziumun su ilə ekstraksiya yolu ilə təyini üsulu.	Clay raw materials. Method for determination of calcium and magnesium in water extract.
472	AZS 573.7-2011	Gil xammalı. Su ilə ekstraksiya yolu ilə xlor - ionlarının təyini üsulu.	Clay raw materials. Method for determination of chlorine ions in water extract.
473	AZS 573.8-2011	Gil xammalı. Su ilə ekstraksiya yolu ilə sulfat - ionlarının təyini üsulu.	Clay raw materials. Method for determination of sulphate ions in water extract.
474	AZS 573.9-2011	Gil xammalı. Gillərin bişməsinin təyini üsulu.	Clay raw materials. Method for determination of sintering power of clays.
475	AZS 573.10-2011	Gil xammalı. Mineraloji tərkibinin təyini üsulu.	Clay raw materials. Method for determination of mineral composition.
476	AZS 573.11-2011	Gil xammalı. Asan əriyən gillərin odadavamlılığının təyini üsulu.	Clay raw materials. Method for determination of refractoriness of fusible clays.
477	AZS 573.12-2011	Gil xammalı. 0063 №-li torlu ələkdə qalığın təyini üsulu.	Clay raw materials. Method for determination of fraction retained on sieve № 0063.
478	AZS 582-2011 (EN 13230-1)	Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 1: Ümumi tələblər.	Railway applications. Track - Concrete sleepers and bearers. Part 1: General requirements.
479	AZS 583-2011 (EN 13230-2)	Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 2: Əvvəlcədən gərginləşdirilmiş tek bloklu şpallar.	Railway applications. Track - Concrete sleepers and bearers. Part 2: Prestressed monoblock sleepers.
480	AZS 584-2011 (ГОСТ P 51136-2008)	Çoxqatlı qoruyucu şüşələr. Ümumi texniki şərtlər.	Laminated safety glass. General specifications
481	AZS 585-2011	Ölçmə vasitələrinin istehsalına, vəziyyətinə, istismarına, ölçmələrin attestasiya edilmiş metodikalarla yerinə yetirilməsinə, etalonlara, metroloji qayda və normalara riayət edilməsinə dövlət metroloji nəzarətinin həyata keçirilməsi qaydası.	The procedure for the implementation of state metrological supervision of the release, condition and use of measuring instruments, certified methods for performing measurements, standards and observance of metrological rules and norms.
482	AZS 586-2011	İcra xidməti operativ nəqliyyat vasitələrinin rəng qrafikası sxemləri, fərqləndirici nişanları. Texniki tələblər.	Executive service operative transport, colourgraphic diagrams, identification signs. Technical requirements.
483	AZS 587-2011	Elektrik stansiyaları və istilik şəbəkələri istilik - mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları.	Power plants and heat works safety security of heat - mechanical equipment.
484	AZS 588-2011	Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı uçotuna dair nümunəvi təlimat.	Sample instructions for keeping power generation, transmission and distribution.
485	AZS 589-2011	T-1500-30 və T-1500-45 markalı transformator yağları. Texniki şərtlər.	T-1500-30 and T-1500-45 transformer oils. Specifications.
486	AZS 591-2011	Energetika sahəsinin əsas terminlərinin izahlı lüğəti. Terminoloji lüğət.	Dictionary of key terms in the energy field. Terminology.
487	AZS 592-2011	Montrey tipli metalkirəmit dam örtükləri.	Montrey type ceramic - metal roofs
488	AZS 594-2011	Parçaların qüsurları. Termin və təriflər.	Fabrics faults. Terms and definitions.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
489	AZS 595-2011 (CODEX STAN 98-1991)	Konservləşdirilmiş döyülmüş etin hazırlanması.	Codex standard for cooked cured chopped meat.
490	AZS 596-2011 (ГОСТ P 52481-2005)	Qida boyaaları. Termin və təriflər.	Food colours. Terms and definitions.
491	AZS 597-2011	Makaron məmulatları. Termin və təriflər.	Macaroni products. Terms and definitions.
492	AZS 598-2011 (CODEX STAN A-6-1978)	Pendirilər üçün ümumi standart.	General standard for cheese.
493	AZS 599-2015	Nəqliyyat vasitələri və onların qoşularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər.	Licence plate for motor vehicles and trailers - Types and basic dimensions. Technical requirements.
494	AZS 600-2011 (ГОСТ P МЭК 60050-195-2005)	Yerləbirlişdirmə və elektrik cərəyanı ilə zədələnmədən mühafizə . Termin və təriflər.	Earthing and protection against electric shock. Terms and definitions.
495	AZS 601-2011 (CODEX STAN A-7-1971, Rev. 2-2006)	Zərdab -albuminli pendirilər üçün standart.	Codex standard for whey cheeses.
496	AZS 602-2011 (TS EN 1169/nissan 2011)	İlk dəfə istehsal edilən beton məmulatları- Tərkibində möhkəmləndirici şüşə lif olan sementlərin sənaye istehsalına nəzarətin ümumi qaydalar.	Precast concrete products- General rules for factory production control of glass- fibre reinforced cement
497	AZS 603.1-2011	Təbii və süni göllərdən su nümunəsinin götürülməsi üzrə qaydalar.	Guidance on sampling from lakes, natural and man-made.
498	AZS 603.2-2011	Dib çöküntülərindən və lildən nümunələrin götürülməsi üzrə qaydalar.	Guidance on sampling from of bottom sediments
499	AZS 603.3-2011	Su axınlarından nümunələrin götürülməsi üzrə qaydalar.	Guidance on sampling of rivers and streams.
500	AZS 603.4-2011	Dəniz sularından nümunənin götürülməsi üzrə qaydalar.	Guidance on sampling from marine waters.
501	AZS 603.5-2011	Çirkab sularından nümunələrin götürülməsi üzrə qaydalar.	Guidance on sampling of waste waters.
502	AZS 606-2011	Vakuum distillatı. Qətranların təyini üsulu. Texniki şərtlər.	Vacuum distillate. Method for determination of gum content. Specifications.
503	AZS 607-2011 (ГОСТ P 52464-2005)	Dadverici - aromatik əlavələr və qida aromatizatorları. Termin və təriflər.	Food flavour additives and food flavourings. Terms and definitions.
504	AZS 608-2011 (ГОСТ 27438-87)	Ayaqqabı. Qüsurların termin və tərifləri.	Foot - wear. Terms and definitions for defects.
505	AZS 609-2011 (ГОСТ P EH ICO 20846-2006)	Neft məhsulları. Ultrabənövşəyi flüoresensiya metodu ilə kükürdün miqdarının təyini.	Petroleum products. Determination of sulfur content by ultraviolet fluorescence method.
506	AZS 610-2011	Maye neft məhsulları. Benzin. Benzolun miqdarının qaz xromatoqrafiya üsulu ilə təyini.	Liquid petroleum products. Petroleum. Determination of benzene content by method of gas chromatography.
507	AZS 611-2011	Maye neft məhsulları. Atom - absorpsiya spektrometriya üsulu ilə qurğuşunun kiçik qatılıqlarının təyini.	Liquid petroleum products. Determination of small concentration of lead by a method atom absorption spectrometry.
508	AZS 612-2011	Maye neft məhsulları. Etilsiz benzin. Oksigenli üzvi birləşmələrin və üzvi əlaqəli oksigenin ümumi miqdarının oksigen üzrə alovlu ionizasiya detektorundan (O-FID) istifadə edərək qaz xromatoqrafiya üsulu ilə təyini.	Liquid petroleum products. Unleaded petrol. Determination of organic oxygenate compounds and total organically bound oxygen by gas chromatography (O-FID) (IDT).
509	AZS 613-2011	Neft məhsulları. Distillat yanacaqlarının oksidləşmə stabilliyinin təyini.	Petroleum products. Determination of the oxidation stability of middle - distillate fuels (IDT)
510	AZS 614-2011	Neft məhsulları. Qaz turbinləri üçün yanacağın termooksidləşmə stabilliyinin təyin edilməsi. JFTOT metodu.	Petroleum products. Determination of thermooxidizing stability of fuels for gas turbines. JFTOT method.
511	AZS 615-2011	Atmosfer havası. Politsiklik aromatik karbohidrogenlərin (qaz və bərk hissəciklər halında) ümumi miqdarının təyini. Nümunələrinin süzəcək və sorbent üzərinə götürülərək xromato - kütlə spektroskopiyası üsulu ilə analizi.	Ambient air. Determination of total (gas and particle-phase) polycyclic aromatic hydrocarbons. Collection on sorbent-bucket filters with gas chromatographic-mass spectrometric analyses (IDT)
512	AZS 619-2011	Cəmdək, yarımcəmdək və dördədbir cəmdək halında olan qaramal və dana əti. Texniki şərtlər.	Beef and veal carcasses, semi-carcasses and quarters. Specifications.
513	AZS 620-2011	Kimyəvi liflər. Qüsurların termin və tərifləri.	Chemical fibres. Terms and definitions of defects.
514	AZS 622-2011	Dağıtmayan nəzarət. Metalın maqnit yaddaşı metodu. Hissə 1. Termin və təriflər.	Non - destructive testing metal magnetic memory. Part 1. Terms and definitions.
515	AZS 635-2014	Azərbaycan Respublikasının sertifikatlaşdırma sistemi. Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası.	National system of conformity acknowledgement of the Azerbaijan Procedural order of certification of wheeled vehicles, their equipment and parts.
516	AZS 636-2012	Yol nəqliyyatı. Ekoloji siniflər	Road vehicles. Ecological classes
517	AZS 641-2012	Elmi - tədqiqat, təcrübə - konstruktor işlərinin hesabatlarının strukturu və tərtib olunma qaydaları.	Scientific - research, the structure of the experimental - constructor work and the rules for compiling.
518	AZS 642-2012	İnvestisiya qiymətli kağızları buraxılışlarının qeydiyyat nömrəsinin tərkibi və strukturu	Composition and structure of the registration code (number) for investment securities issues
519	AZS 643-2012 (ISO/IEC 2382-7)	İnformasiya texnologiyaları. Hissə 7. Kompüter proqramlaşdırılması.	Information technology. Part 7: Computer programming
520	AZS 644-2012	İnformasiya texnologiyaları. Hissə 28. Süni intellekt - əsas anlayışlar və ekspert sistemləri.	Information technology Part 28: Artificial intelligence - Basic concepts and expert systems

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
521	AZS 645-2012 (ISO/IEC 2382-34)	İnformasiya texnologiyaları. Hissə 34. Süni intellekt - neyron şəbəkələri.	Information technology Part 34: Artificial intelligence - Neural networks.
522	AZS 727-2012	Təzyiç altında olmayan yeraltı drenaj və kanalizasiya xəttləri üçün plastik boru çəkmə sistemi. Plastikləşdirilməmiş poli(vinil xlorid) (PVC-U). Hissə 1: Boruların, birləşdiricilərin və sistemin spesifikasiyaları.	Plastic piping systems for non-pressure underground drainage and sewerage. Unplasticized poly(vinyl chloride) (PVC-U). Part 1: Specifications for pipes, fittings and the system.
523	AZS 730-2012	Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisaslandırma proqramlarının təşkilinə dair tələblər.	Tourism services. Requirements for the provision of professional tourist guide training and qualification programmes
524	AZS 731-2012	Halal qida. Ümumi tələblər.	General guidelines on halal food
525	AZS 731-1-2015 (OIC/SMIIC 1:2011)	Halal qida. Ümumi rəhbəredici sənəd.	Halal food. General guidelines.
526	AZS 731-2-2015 (OIC/SMIIC 2:2011)	Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd	The guideline for organization carrying out Halal certification
527	AZS 744-2012	Döner-kabab. Ümumi texniki şərtlər.	Barbecue. Specification
528	AZS 745-2015	Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi.	Classification of hotels and hotel type establishments, determination of star categories and application of criterias in assessment.
529	AZS 746-2012	Şadıq saraylarının təsnifatı və qaydaları.	General rules and classification of the house of celebrations.
530	AZS 747-2013	Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı.	State standard for nutrition of educational institutions
531	AZS 748-2013	Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında kükürd dioksidin (SO ₂) kütlə qatılığının tetraxloromerkurət və pararosanilin ilə spektrofotometrik metodla təyini.	Ambient air- Determination of the mass concentration of sulfur dioxide-Tetrachloromercurate(TCM) pararosaniline spectrophotometric method
532	AZS 749-2013	Nəqliyyat infrastrukturunu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi.	Assignment of names to the transport infrastructure objects, identification of address numbers to real estate objects, placement of address boards.
533	AZS 750-2013	Gəmi lövbərləri. Ümumi texniki şərtlər.	Anchors. General specifications.
534	AZS 751.1-2013	Təbii sular da ammonium ionlarının təyini.	Determination of ammonium ions in water
535	AZS 751.2-2013	Təbii sular da asılı bərk hissəciklərin təyini.	Determination of suspended solids in water
536	AZS 751.3-2013	Təbii sular da həll olmuş oksigenin təyini.	Determination of dissolved oxygen in water
537	AZS 751.4-2013	Təbii sular da oksigenin biokimyəvi sərfinin (OBS5) təyini.	Definition of biochemical oxygen demand in water
538	AZS 751.5-2013	Təbii sular da qələviliyin (HCO ₃) təyini.	Determination of alkalinity in water
539	AZS 751.6-2013	Təbii sular da xüsusi elektrik keçiriciliyinin təyini.	Determination of conductivity in water(HCO ₃)
540	AZS 751.7-2013	Təbii sular da xlorid ionunun təyini.	Determination of chloride ion in water
541	AZS 751.8-2013	Təbii sular da ümumi codluğun təyini.	Determination of roughness in water
542	AZS 751.9-2013	Təbii sular da şəffaflığın təyini.	Determination of clarity in water
543	AZS 751.10-2013	Təbii sular da qoxunun təyini.	Determination of odor in water
544	AZS 751.11-2013	Təbii sular da sulfatların təyini.	Determination of sulphate in water
545	AZS 751.12-2014	Oksigenin kimyevi sərfi.	Chemical consumption of oxygen.
546	AZS 751.13-2014	Təbii sular da xlorofil – a-nın təyini.	Determination of chlorophyll-a in water.
547	AZS 751.14-2014 (ISO 9361-1993)	Çaylardan makrobentos nümunələrin götürülməsi.	Sampling of macro benthos in rivers.
548	AZS 752-2013	Xidməti və mülki silahın sertifikatlaşdırılması qaydası.	The rules of certification of service and civilian weapons.
549	AZS 753-2013	Xilasetmə dairələri. Ümumi texniki şərtlər.	Life-Buoy. General technical requirements.
550	AZS 754-2013	İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Bibliografik yazı. Bibliografik təsvir. Ümumi tələblər və tərtib qaydaları.	Standards systems for information, library and publication. Bybliographic record. Bybliographic description. General requirements and rules of composition.
551	AZS 755-2014	Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər.	Minimal requirements applied to hotels and hotel-type accommodation.
552	AZS 756-2014	Xilasedici jilətlər. Texniki şərtlər.	Life-jackets. Specifications.
553	AZS 757-2014	Halal məhsulların sertifikatlaşdırma qaydaları.	Rules of certification for "Halal" products.
554	AZS 758-2014	Azərbaycan Respublikasının AZS Milli Sertifikatlaşdırma Sistemi. Xidmətlərin və işlərin sertifikatlaşdırılması qaydası. Əsas müddəalar.	National certification system of the Republic of Azerbaijan. Procedure for certification of works and services. Basic concepts.
555	AZS 759-2014	Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər.	Conformity assessment. Ecological requirements for estate properties.
556	AZS 760-2014	Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin avtomobil texnikalarının və onların qoşularının hərbi qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər.	Automobiles and trailers of the Ministry of Defense of the Republic of Azerbaijan Military registration marks. Types and basic dimensions. Technical requirements.
557	AZS 761-2014	Yeraltı qaz anbarlarının yaradılması və istismar prosesində məsaməli laylarda ləyazası və laydaxili qaytarılmayan qaz itkilərinin qiymətləndirilməsi metodları.	Methods of the assessment of irrevocable intersheeted and intrasheeted losses of gas in the processes of creation and operation of underground gas storages in porous layers.
558	AZS 762-2014	Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında ammonyakın indofenol metodla təyini.	Environmental protection atmosphere. Indophenol method for determination of ammonia in atmosphere.
559	AZS 763-2014	Neft, neft-kimyə və təbii qaz sənayeləri. Ümumi neft emalı və neft-kimyə xidmətləri üçün işlənilməmiş səmt qazının yandırılması üçün məşəl qurğusunun hissələri.	Petroleum, petrochemical and natural gas industries - Flare details for general refinery and petrochemical service.
560	AZS 764-1-2015 (BS IEC 61511-1: 2003)	Funksional təhlükəsizlik. Sənaye prosesləri üçün avadanlıqların təhlükəsizlik sistemləri. Hissə 1: Quruluş, sistem, təriflər, avadanlıq və proqram təminatına qoyulan tələblər.	Functional safety. Safety instrumented systems for the process industry sector. Part 1: Framework, definitions, system, hardware and software requirements

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
561	AZS 764-3-2014	Funksional təhlükəsizlik. Sənaye prosesləri üçün avadanlıqların təhlükəsizlik sistemləri. Hissə 3: Tələb olunan tam təhlükəsizlik səviyyəsinin təyin edilməsi üzrə rəhbərlik.	Functional safety. Safety instrumented systems for the process industry sector. Part 3: Guidance for the determination of the required safety integrity levels
562	AZS 765-1-2014	Neftayırma zavodlarında təzyiqli qoruyucu cihazların kalibrənməsi, seçilməsi və quraşdırılması. Hissə 1: Kalibrəmə və seçilmə.	Sizing, Selection and Installation of Pressure-Relieving Devices in Refineries. Part 1 - Sizing and Selection.
563	AZS 766-2014	Neft, neft-kimya və təbii qaz sənayesi. Neft emalı zavodlarında boruşəkilli qızdırıcıların divarının qalınlığının hesablanması.	Petroleum, petrochemical and natural gas industries. Calculation of heater-tube thickness in petroleum refineries.
564	AZS 767-1-2014	Neft, neft-kimya və təbii qaz sənayesi. Yağlama sistemləri, valın kipləşdirilməsi, yağa nəzarət sistemləri və yardımçı qurğular. Hissə 1: Ümumi tələblər.	Petroleum, petrochemical and natural gas industries. Lubrication, shaft-sealing and control-oil systems and auxiliaries -- Part 1 : General requirements.
565	AZS 767-2-2014 (ISO 10438-2:2007)	Neft, neft-kimya və təbii qaz sənayesi. Yağlama sistemləri, valın kipləşdirilməsi, yağa nəzarət sistemləri və yardımçı qurğular. Hissə 2: Xüsusi təyinatlı yağ sistemləri.	Petroleum, petrochemical and natural gas industries. Lubrication, shaft-sealing and oil-control systems and auxiliaries. Part 2: Special-purpose oil systems.
566	AZS 767-3-2014 (ISO 10438-3:2007)	Neft, neft-kimya və təbii qaz sənayesi. Yağlama sistemləri, valın kipləşdirilməsi, yağa nəzarət sistemləri və yardımçı qurğular. Hissə 3: Ümumi təyinatlı yağ sistemləri.	Petroleum, petrochemical and natural gas industries. Lubrication, shaft-sealing and oil-control systems and auxiliaries. Part 3: General-purpose oil systems.
567	AZS 767-4-2014 (ISO 10438-4:2007)	Neft, neft-kimya və təbii qaz sənayesi. Yağlama sistemləri, valın kipləşdirilməsi, yağa nəzarət sistemləri və yardımçı qurğular. Hissə 4: Qaz kipləşdirilmə təminatının avtomatik sistemləri.	Petroleum, petrochemical and natural gas industries. Lubrication, shaft-sealing and oil-control systems and auxiliaries. Part 4: Self-acting gas seal support systems.
568	AZS 768-1-2014 (IEC 60227-1:2007)	"Nominal gərginliyi ən çoxu 450/750V olan polivinilxlorid izolyasiyalı kəbellər. Hissə 1: Ümumi tələblər	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750 V Part 1: General requirements
569	AZS 768-2-2014	Nominal gərginliyi ən çoxu 450/750 V olan polivinilxlorid izolyasiyalı kəbellər. Hissə 2: Sınaq metodları.	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750V. Part 2: Test methods.
570	AZS 768-3-2014	Nominal gərginliyi ən çoxu 450/750 V olan polivinilxlorid izolyasiyalı kəbellər. Hissə 3: Stasionar birləşmə üçün örtüksüz kəbellər.	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750V. Part 3: Non-sheathed cables for fixed wiring.
571	AZS 768-4-2014	Nominal gərginliyi ən çoxu 450/750 V olan polivinilxlorid izolyasiyalı kəbellər. Hissə 4: Stasionar birləşmə üçün örtüklü kəbellər.	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750V. Part 4: Sheathed cables for fixed wiring.
572	AZS 768-6-2014	Nominal gərginliyi ən çoxu 450/750 V olan polivinilxlorid izolyasiyalı kəbellər. Hissə 6 : Lift kəbellər və elastik birləşmələr üçün kəbellər.	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750V. Part 6: Lift cables and cables for flexible connections.
573	AZS 768-7-2014	Nominal gərginliyi ən çoxu 450/750 V olan polivinilxlorid izolyasiyalı kəbellər. Hissə 7: İki və ya daha artıq cərəyan keçirən damara malik ekranlı və ekranlız elastik kəbellər.	Polyvinyl chloride insulated cables of rated voltages up to and including 450/750 V. Part 7: Flexible cables screened and unscreened with two or more conductors.
574	AZS 769-350-2014	Gəmilərin elektrik avadanlıqları. Hissə 350: Güc, nəzarət və idarəetmə kəbelləri. Konstruksiya və sınaq metodlarına dair ümumi tələblər.	Electrical installations in ships. Part 350: General construction and test methods of power, control and instrumentation cables for shipboard and offshore applications.
575	AZS 769-353-2014	Gəmilərin elektrik avadanlıqları. Hissə 353: Nominal gərginlikləri 1 kV və 3 kV olan güc kəbelləri.	Electrical installations in ships. Part 353: Power cables for rated voltages 1 kV and 3 kV.
576	AZS 769-376-2014	Gəmilərin elektrik avadanlıqları. Hissə 376: 150/250 V (300 V) nəzarət və idarəetmə dövrələri üçün kəbellər.	Electrical installations in ships. Part 376: Cables for control and instrumentation circuits 150/250 V (300 V).
577	AZS 770-1-2014 (IEC 60060-1:2010)	Yüksək gərginlikdə tətbiq edilən sınaq metodları. Hissə 1: Ümumi anlayışlar və sınaqlara olan tələblər.	High-voltage test techniques — Part 1: General definitions and test requirements.
578	AZS 770-2-2014 (IEC 60060-2:2010)	Yüksək gərginlikdə tətbiq edilən sınaq metodları. Hissə 2: Ölçmə sistemləri.	High-voltage test techniques — Part 2: Measuring systems
579	AZS 770-3-2014 (IEC 60060-3:2010)	Yüksək gərginlikdə tətbiq edilən sınaq metodları. Hissə 3: Sahə sınaqları üçün tələblər və anlayışlar.	High-voltage test techniques — Part 3: Definitions and requirements for on site testing.
580	AZS 771-2014 (ASTM D 946M-09a)	Səki inşaatında istifadə olunması üçün penetrasiya-dərəcəli asfalt sementinə dair texniki şərtlər.	Specification for penetration - graded asphalt cement for use in pavement construction.
581	AZS 772-2014 (ASTM D1557-12)	Dəyişdirilmiş təsirdən (56.000 ft-lbf/ft ³ (2,700 kN-m/m ³)) istifadə etməklə torpağın laboratoriyaya tərəfindən sıxılma xüsusiyyətlərinə dair standart sınaq metodları.	Standard Test Methods for Laboratory Compaction Characteristics of Soil Using Modified Effort (56,000 ft-lbf/ft ³ (2,700 kN-m/m ³))
582	AZS 773-2014 (IEC 60073:2002)	İnsan-maşin interfeysi, markalanma və eyniləşdirilmə üzrə əsas və təhlükəsizlik prinsipləri. İndikatorlar və aktuatorlar üçün kodlaşdırma prinsipləri.	Basic and safety principles for man-machine interface, marking and identification. Coding principles for indicators and actuators.
583	AZS 774-2014 (IEC 60445:2010)	İnsan-maşin interfeysi. Markalanma və eyniləşdirilmə üzrə əsas və təhlükəsizlik prinsipləri. Avadanlıq birləşmələri , cərəyan keçirən damar birləşmələri və cərəyan keçirən damarın eyniləşdirilməsi.	Basic and safety principles for man-machine interface, marking and identification. Identification of equipment terminals, conductor terminations and conductors.
584	AZS 775-2014 (ISO 21049-2004)	Nasoslar — Mərkəzdənqaçma və rotor nasosları üçün val kipləşdirici qurğular.	Pumps — Shaft sealing systems for centrifugal and rotary pumps.
585	AZS 776-2014	Neft, neft-kimya və təbii qaz sənayesi. Örtüklü, boru şəkilli istilik dəyişdiriciləri.	Petroleum, petrochemical and natural gas industries. Shell and tube Heat Exchangers.
586	AZS 777-2014 (API 607-2010)	Yəhərləri metaldan olmayan klapaların və döndərici klapaların odadavamlılıq sınağı.	Fire test for quarter-turn valves and valves equipped with nonmetallic seats.
587	AZS 778-2014 (API 608-2012)	Metal kürecikli klapalar. Flanslı, yivli və qaynaq tikişi olan sonluqlar.	Metal Ball Valves. Flanged, Threaded, and Welding Ends.
588	AZS 779-2014 (ASME PTC 22-2005)	Qaz turbinlərinin işçi xarakteristikalarının təyin edilməsi üçün sınaqların aparılması.	Performance Test Code on Gas Turbines.
589	AZS 780-2014 (NACE SP 0387-2006)	Dənizdə tətbiq üçün tökmə qalvanik anodlar üzrə metallurjiya və inspeksiya tələbləri.	Metallurgical and Inspection Requirements for Cast Galvanic Anodes for Offshore Applications.
590	AZS 781-1-2014 (IEC 62305-1:2010)	İldırımın mühafizə. Hissə 1: Ümumi prinsiplər.	Protection against lightning. Part 1: General principles.
591	AZS 782-3-2015 (IEC 60076-3:2015)	Güc transformatorları. Hissə 3: İzolyasiya səviyyələri, dielektrik sınaqları və xarici hava araboşluqları.	Power transformers. Part 3: Insulation levels, dielectric tests and external clearances in air.
592	AZS 782-4:2015 (IEC 60076-4:2002)	Güc transformatorları. Hissə 4: İldırım impulsu və kommutasiya impulsu sınağı.	Power transformers. Part 4: Guide to the lightning impulse and switching impulse testing. Power transformers and reactors.
593	AZS 782-7-2015 (IEC 60076-7:2005)	Güc transformatorları. Hissə 7: Yağla işləyən güc transformatorları üçün yüklənmə üzrə rəhbərlik sənədi.	Power transformers. Part 7: Loading guide for oil-immersed power transformers.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
594	AZS 782-8-2015 (IEC 60076-8:1997)	Güc transformatorları. Hissə 8: Təbii qaz qaydaları.	Power transformers. Part 8: Application guide.
595	AZS 782-10-1-2014 (IEC 60076-10-1:2005)	Güc transformatorları. Hissə 10-1: Səs səviyyələrinin müəyyən edilməsi. Təbii qaz üzrə rəhbərlik.	Power transformers. Part 10-1: Determination of sound levels. Application guide.
596	AZS 782-11-2014 (IEC 60076-11:2004)	Güc transformatorları. Hissə 11: Quru tipli transformatorlar.	Power transformers. Part 11: Dry-type transformers
597	AZS 782-13-2015 (IEC 60076-13:2006)	Güc transformatorları. Hissə 13: Özünümədafiyyə malik maye yüklü transformatorlar.	Power transformers. Part 13: Self-protected liquid-filled transformers.
598	AZS 783-2014 (ISO 23251-2006)	Neft, neft-kimya və təbii qaz sənayesi – Təzyiqin azaldılması və aşağı salınması sistemləri.	Petroleum, petrochemical and natural gas industries. Pressure-relieving and depressuring systems.
599	AZS 784-2014 (API 576:2009)	Təzyiq boşaltma qurğularının yoxlanılması.	Inspection of pressure-relieving devices.
600	AZS 785-2014 (API 598:2009)	Klapanın yoxlanılması və sınağı.	Valve Inspection and Testing.
601	AZS 786-2014 (API 600:2009)	Dəmir bağlayıcı klapanlar-flanslı və calalayıcı qaynaq sonluqları, boitlardakı klapan qapaqları.	Steel gate valves-flanged and butt-welding ends, bolted bonnets.
602	AZS 787-2014 (API 603:2013)	Korroziyaya davamlı, boitla birləşdirilmiş qapağı olan şiberli klapanlar - flanslı və qaynaq tikisi olan sonluqlar.	Corrosion-resistant, Bolted Bonnet Gate Valves - Flanged and Butt-welding Ends.
603	AZS 788-2014 (API 670:2000)	Maşın avadanlıqlarının mühafizəsi sistemləri.	Machinery Protection Systems.
604	AZS 789-2014 (API MPMS 5.2:2010)	Neft ölçü standartlarına dair tövsiyələr. Fəsil 5 – Ölçmə. Bölmə 2 – Maye karbohidrogenlərin yerəyışmə sayğacları vasitəsilə ölçülməsi.	Manual of petroleum measurement standards. Chapter 5 – Metering. Section 2 – Measurement of liquid hydrocarbons by displacement meters.
605	AZS 790-2014 (API 6FA:2011)	Klapanların odadavamlılıq sınağı üçün spesifikasiya.	Specification for Fire Test for Valves.
606	AZS 791-2014 (API 6FC:2009)	Avtomatik arxa yəhərləri olan klapanların odadavamlılıq sınağı üzrə spesifikasiya.	Specification for Fire Test for Valve with Automatic Backseats.
607	AZS 792-2014 (ANSI/ISA-S5.4-1991)	Kalibrlemə cihazının sxem diaqramları.	Instrument Loop Diagrams.
608	AZS 793-2014 (ISO-75.08.01-2002)	Çıxarılmayan flanslı dairəvi formaya malik paylaşdırıcı klapan korpusunun üst səth ölçüləri (Kateqoriya 125,150,250,300 və 600).	Top Surface Dimensions for Non-removable Flanged Globe-Style Control Valve Bodies (Classes 125, 150, 250, 300, and 600).
609	AZS 794-2014 (EN 15191:2009)	Zavod şəraitində istehsal edilən beton məmulatlar. Şüşə lifli betonun hazırlama klassifikasiyası.	Precast concrete products. Classification of glassfibre reinforced concrete performance
610	AZS 795-2014 (API RP 551-1993)	"Proses ölçmə cihazları"	Process measurement instrumentation
611	AZS 796-2014 (ASME PTC 19.3 TW-2010)	"Termogilzilər. İşçi xarakteristikalarının təyin edilməsi üçün sınaqların aparılması"	Thermowells Performance Test Codes
612	AZS 797-2014 (ASME B16.20-2007)	"Flans boruları üçün metal araçaqları. Halqa birləşməli, spiral sarğılı və örtüklənmiş"	Metallic Gaskets for Pipe Flanges Ring-joint, spiral-wound, and jacketed
613	AZS 798-1-2014 (IEC 60664-1:2007)	"Aşağı gərginlikli sistemlərdə işləyən avadanlıqlar üçün izolyasiyanın əlaqələndirilməsi. Hissə 1: Prinsip, tələb və sınaqlar"	Insulation coordination for equipment within low-voltage systems –Part 1: Principles, requirements and tests
614	AZS 799-2-1-2014 (IEC 61241-2-1:1994)	"Ağır tozların mövcud olduğu zaman istifadə olunan elektrik aparatları. Hissə 2: Sınaq metodları - Bölmə 1: Tozun minimum alışma temperaturunun müəyyən olunması metodu"	Electrical apparatus for use in the presence of combustible dust Part 2: Test methods Section 1: Methods for determining the minimum ignition temperatures of dust
615	AZS 799-2-2-2015 (IEC 61241-2-2:1993)	"Ağır tozların mövcud olduğu zaman istifadə olunan elektrik aparatları. Hissə 2: Sınaq metodları - Bölmə 2: Qatlarda tozun elektrik müqavimətinin müəyyən olunması metodu.	Electrical apparatus for use in the presence of combustible dust - Part 2: Test methods - Section 2: Method for determining the electrical resistivity of dust in layers.
616	AZS 799-2-3-2015 (IEC 61241-2-3:1994)	"Ağır tozların mövcud olduğu zaman istifadə olunan elektrik aparatları. Hissə 2: Sınaq metodları. Bölmə 3: Toz/hava qarışığının minimum alışma enerjisinin müəyyən olunması metodu.	Electrical apparatus for use in the presence of combustible dust. Part 2: Test methods. Section 3: Method for determining minimum ignition energy of dust/air mixtures.
617	AZS 800-2014 (API STD 620-2013)	"Aşağı təzyiqli, böyük tutumlu qaynaq edilmiş rezervuarların dizaynı və konstruksiyası"	Design and construction of large, welded, low-pressure storage tanks
618	AZS 801-2014 (ASTM D 1883 - 07e2)	"Laboratoriya tərəfindən yoxlanılmış-sıxılmış torpaqların Kaliforniya möhkəmlilik əmsalına dair standart sınaq metodları"	Standard Test Method for CBR (California Bearing Ratio) of Laboratory-Compacted Soils
619	AZS 802-1-2014 (IEC 60072-1:1991)	"Fırılan elektrik maşınların ölçüləri və ölçü ardıcılıqları Hissə 1: 56-dan 400-ə qədər dayaq nömrələri və 55-dən 1080-ə qədər flans nömrələri"	Dimensions and output series for rotating electrical machines Part 1: Frame numbers 56 to 400 and flange numbers 55 to 1080
620	AZS 803-2014 (API STD 611-1997)	"Neft, kimya və qaz sənayesi sahələri üçün ümumi məqsədli buxar turbinləri"	General-purpose Steam Turbines for Petroleum, Chemical and Gas Industry Services
621	AZS 804-2015	"İctimai işə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları. Ümumi texniki şərtlər.	Public catering and culinary products for use of population. General specification.
622	AZS 805-1-2014 (EN 1555-1:2010)	"Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər.	Plastics piping systems for the supply of gaseous fuels - Polyethylene (PE) Part 1: General.
623	AZS 805-2-2014 (EN 1555-2:2010)	"Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular.	Plastics piping systems for the supply of gaseous fuels. Polyethylene (PE). Part 2: Pipes.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
624	AZS 805-3-2014 (EN 1555-3:2010)	Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinglər.	Plastics piping systems for the supply of gaseous fuels - Polyethylene (PE) Part 3: Fittings.
625	AZS 806-1-2014 (EN 12201-1:2011)	Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər.	Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure - Polyethylene (PE) - Part 1: General.
626	AZS 806-2-2014 (EN 12201-2:2011)	Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular.	Plastics piping systems for water supply and for drainage and sewerage under pressure. Polyethylene (PE). Part 2: Pipes.
627	AZS 806-3-2014 (EN 12201-3:2011)	Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinglər.	Plastics piping systems for water supply and for drainage and sewerage under pressure. Polyethylene (PE). Part 3: Fittings.
628	AZS 807-2015 (ISO 5666-1999)	Suyun keyfiyyəti. Civanın təyini.	Water quality. Determination of mercury.
629	AZS 808-9-2015 (ISO 6107-9-1997)	Suyun keyfiyyəti. Lüğət. Hissə 9: Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli.	Water quality. Vocabulary. Part 9: Alphabetical list and subject index.
630	AZS 809-1-2015 (ISO 8689-1:2000)	Suyun keyfiyyəti. Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroorğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə məlumat.	Water quality. Biological classification of rivers. Part 1: Guidance on the interpretation of biological quality data from surveys of benthic macroinvertebrates.
631	AZS 809-2-2015 (ISO 8689-2:2000)	Suyun keyfiyyəti. Çayların bioloji təsnifatı. Hissə 2: Bentik makroorğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd.	Water quality. Biological classification of rivers. Part 2: Guidance on the presentation of biological quality data from surveys of benthic macroinvertebrates.
632	AZS 810-2015 (Codex stan310-2013)	Nar.	Pomegranate.
633	AZS 811-2015 (IEC 60038-2009)	IEC üzrə standart gərginliklər.	IEC standard voltages.
634	AZS 812-2015 (IEC 60059-2009)	IEC üzrə standart cərəyan dərəcələri.	IEC standard current ratings.
635	AZS 813-2015 (IEC 60230-1966)	Kabellər və onların köməkçi vasitələri üzərində impuls sınaqları.	Impulse tests on cables and their accessories.
636	AZS 814-1-2015 (IEC 60282-1:2009)	Yüksək gərginlikli əriyen qoruyucular. Hissə 1: Cərəyan məhdudlaşdıran əriyen qoruyucular.	High-voltage fuses. Part 1: Current-limiting fuses.
637	AZS 815-2015 (ASTM D 4253-00)	Vibrasiya masasından istifadə edərək torpaqların maksimum sıxlıq və vahid çəki göstəricilərinə dair standart sınaq metodları.	Standard test methods for maximum index density and unit weight of soils using a vibratory table.
638	AZS 816-2015 (ASTM D 4254-00)	Torpaqların maksimum sıxlıq göstəricisinə və vahid çəkisinə dair standart sınaq metodu və nisbi sıxlığın hesablanması.	Standard test methods for minimum index density and unit weight of soils and calculation of relative density.
639	AZS 817-2-2015 (IEC/TS 60815-2:2008)	Çirklənmiş mühitdə istifadəsi nəzərdə tutulan yüksək gərginlikli izolyatorların seçilməsi və ölçülərin təyin edilməsi. Hissə 2: Dəyişən cərəyan (d.c) sistemləri üçün nəzərdə tutulan keramik və şüşə izolyatorlar.	Selection and dimensioning of high-voltage insulators intended for use in polluted conditions. Part 2: Ceramic and glass insulators for alternating current (a.c) systems.
640	AZS 817-3-2015 (IEC/TS 60815-3:2008)	Çirklənmiş mühitdə istifadəsi nəzərdə tutulan yüksək gərginlikli izolyatorların seçilməsi və ölçülərin təyin edilməsi. Hissə 3: Dəyişən cərəyan (d.c) sistemləri üçün nəzərdə tutulan polimer izolyatorlar.	Selection and dimensioning of high-voltage insulators intended for use in polluted conditions. Part 3: Polymer insulators for alternating current (a.c) systems.
641	AZS 818-2015 (API RP 752-2009)	İstehsal müəssisələrində daimi tikililərin yerləşmə mövqeyi ilə bağlı yaranan təhlükəli halların idarə edilməsi.	Management of Hazards Associated with Location of Process Plant Permanent Buildings.
642	AZS 819-2015 (API STD 609-1997)	Drossel klapnları: Qoşa flanslı, dişli və flans arası.	Butterfly valves: Double flanged, lug- and wafer-type.
643	AZS 820-2015 (ASTM D692/D692M-09)	Bitumlu örtük qarışıqları üçün iridənəli dolduruculara dair texniki şərtlər.	Specifications for Coarse-Grained Aggregate for Bituminous Paving Mixtures.
644	AZS 821-2-2015 (IEC 60051-2:1984)	Birbaşa təsiri və indikatorlu analoq-elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər.	Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 2: Special requirements for amperemeters and voltmeters.
645	AZS 821-3-2015 (IEC 60051-2:1984)	Birbaşa təsiri və indikatorlu analoq-elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər.	Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 3: Special requirements for wattmeters and varmeters.
646	AZS 821-4-2015 (IEC 60051-4:1984)	Birbaşa təsiri və indikatorlu analoq-elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 4: Dalğa ölçən cihazlar üçün xüsusi tələblər.	Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 4: Special requirements for frequency meters.
647	AZS 821-5-2015 (IEC 60051-4:1984)	Birbaşa təsiri və indikatorlu analoq-elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 5: Fazometrlər, güc əmsali ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər.	Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 5: Special requirements for phase meters, power factor meters and synchrosopes.
648	AZS 821-6-2015 (IEC 60051-6:1984)	Birbaşa təsiri və indikatorlu analoq-elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 6: Ommetrlər (Tam müqaviməti ölçən cihazlar) və Konduktometrlər üçün xüsusi tələblər.	Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 6: Special requirements for ohmmeters (impedance meters) and conductance meters.
649	AZS 821-7-2015 (IEC 60051-7:1984)	Birbaşa təsiri və indikatorlu analoq-elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 7: Çox funksiyalı ölçmə cihazları üçün xüsusi tələblər.	Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 7: Special requirements for multi-function instruments.
650	AZS 821-8-2015 (IEC 60051-8-1984)	Birbaşa təsiri və indikatorlu analoq-elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 8: Köməkçi cihazlar üçün xüsusi tələblər.	Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 8: Special requirements for accessories.
651	AZS 822-2015 (IEC 60085-2007)	Elektrik izolyasiya. Termik qiymətləndirmə və işarələmə.	Electrical insulation. Thermal estimation and designation.
652	AZS 823-11-2015 (IEC 60896-11:2002)	Qırğuşun- turşu tərkibli stasionar batareyalar. Hissə 11: Hermetik olmayan batareyalar. Ümumi tələblər və sınaq metodları.	Stationary lead-acid batteries. Part 11: Vented types batteries. General requirements and methods of tests.
653	AZS 824-1-2015 (IEC 62040-1:2013)	Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri(FEETS). Hissə 1: FEETS üçün ümumi və təhlükəsizlik tələbləri.	Uninterruptible power systems (UPS). Part 1: General and safety requirements for UPS.
654	AZS 824-2-2015 (IEC 62040-2:2005)	Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri (FEETS). Hissə 2: Elektromaqnit uyğunluq(EMU) tələbləri.	Uninterruptible power systems (UPS). Part2: Electromagnetic compatibility of technical equipment.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
655	AZS 825-1-2015 (IEC/TS 60479-1-2005)	Cərəyanın insanlara və mal-qaraya göstərdiyi təsirlər. Hissə1: Ümumi aspektlər.	Effects of current on human beings and livestock. Part 1: General aspects.
656	AZS 826-2015 (ANSI/API 613-2005)	Neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı dişli çarx qurğuları.	Special Purposed Gear Units for Petroleum, Chemical and Gas Industry Services.
657	AZS 827-2015 (API Std 677-2010)	Neft, kimya və qaz sənayesi xidmətləri üçün ümumi təyinatlı dişli çarx qurğuları.	General purposed gear units for petroleum, chemical and gas industry services.
658	AZS 828-2015 (ГОСТ P 51108-97)	Məişət xidmətləri. Kimyəvi Təmizləmə . Umumi texniki şərtlər.	Household services. Dry cleaning. General specifications.
659	AZS 829-2015 (ГОСТ P 52058-2003)	Məişət xidmətləri. Camaşırxana xidmətləri. Umumi texniki şərtlər.	Household services. Laundry services. General specifications.
660	AZS 830-1-2015 (EN 13282-1-2013)	Hidravlik yol yapışdırıcıları. Hissə1: Tez tutuşan hidravlik yol yapışdırıcıları. Tərkibi, texniki şərtləri və uyğunluq meyarları.	Hydraulic road binders. Part 1: Rapid hardening hydraulic road binders. Composition, specifications and conformity criteria
661	AZS 831-5-2015 (EN 14227-5-2013)	Hidravlik əlaqəli qarışıqlar — Texniki şərtlər - Hissə 5: Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıqlar.	Hydraulically bound mixtures — Specifications - Part 5: Hydraulic road binder bound granular mixtures.
662	AZS 832-2015 (ISO 14015-2001)	Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem.	Environmental management. Environmental assessment of sites and organizations (EASO).
663	AZS 833-1-2015 (ISO 10304-1:2007)	Suyun keyfiyyəti - İonların maye xromatografiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı	Quality of water. Definition of dissolved anions by liquid chromatography method of ions First part: Determinations of bromide, chloride, fluoride, nitrate, nitrite, phosphate, sulfate.
664	AZS 834-5-2015 (ISO 10381-5-2005)	Torpağın keyfiyyəti - Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat	Soil quality – Sampling . Part 5: Guidance on the procedure for the investigation of urban and industrial sites with regard to soil contamination
665	AZS 834-6-2015 (ISO 10381-6-2009)	Torpağın keyfiyyəti - Nümunə götürmə.Hissə 6 - Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanması üzrə tövsiyələr	Soil quality - Sampling. Part 6: Guidance on the collection, handling and Storage of soil under aerobic conditions for the assessment of microbiological processes, biomass and diversity in the laboratory
666	AZS 836-2015 (ISO 14004-2004)	Ətraf mühitin idarəetmə sistemləri. Prinsiplər, sistemlər və fəaliyyət üsullarına dair ümumi təlimat qaydaları	Environmental management systems.General guidelines on principles, systems and support techniques
667	AZS 837-2015 (Codex-stan 152-1985)	Buğda unu.	Wheat flour.
668	AZS 838-2015 (Codex stan 33-1981)	Zeytun yağları və cecəldən sıxılmış zeytun yağları.	Olive Oils and Olive Pomace Oils.
669	AZS 839-2015 (Codexs stan 87-1981)	Şokolad və şokolad məhsulları.	Chocolate and chocolate products.
670	AZS 840-2015 (CODEXS STAN 279-1981)	Kərə yağı.	Butter.
671	AZS 841-2015 (CAC/MRL 2-2015)	Yeyinti məhsullarında baytarlıq preparatları qalıqlarına dair yol verilən maksimum konsentrasiyalar (YMK) və risklərin idarə edilməsi üzrə tövsiyələr.	Maximum Residue Limits for Veterinary Drugs in Food.
672	AZS 842-2015 (CAC/RCP1-2015)	Qida gigiyenasının ümumi prinsipləri. Təvsiyə edilən beynəlxalq təcürbə kodeksi.	General Principles of Food Hygiene. Recommended International Code of Practice.
673	AZS 843-2015 (ГОСТ P 51074-2003)	Qida məhsulları. İstehlakçı üçün məlumat. Umumi tələblər.	Food products. Information for consumer. General requirements.
674	AZS 844-2015 (ГОСТ P 52844-2007)	Alkoqolsuz tonuslandırıcı içkilər.	Alcohol-free tonic beverages.
675	AZS 845-2015 (ГОСТ P 52845-2007)	Az alkoqollu tonuslandırıcı içkilər.	Tonic drinks with low quantity of alcohol.
676	AZS 846-2015 (EN 494:2012)	Profilanmış fibrosement lövhələr və fitinqlər. Məhsulun spesifikasiyası və sınaq metodları.	Fibre-cement profiled sheets and fittings. Product specification and test methods.
677	AZS 847-2015 (EN 12467:2012)	Düz fibrosement lövhələr. Məhsulun spesifikasiyası və sınaq metodları.	Fibre-cement flat sheets. Product specification and test methods.
678	AZS 848-2015 (ISO 22000-2005)	Qida təhlükəsizliyi idarəetmə sistemləri. Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər.	Food safety management systems. Requirements for Organisations Participate in Food chain.
679	AZS 849-2016 (CODEX STAN12-1981)	Bal.	Honey.
680	AZS 851-2016	Brendi.	Brandy.
681	AZS 852-2016	Tünd alkoqollu içkilər.	Strong alcoholic drinks.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
682	AZS 853-2015 (ГОСТ Р 50838-95)	Qaz kəmərləri üçün polietilen borular. Texniki şərtlər.	Polyethylene pipes for the gas pipelines. Specifications.
683	AZS 854-2015 (EN 13476-3+A1)	Təzyiqliş yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli, B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər.	Plastics piping systems for non-pressure underground drainage and sewerage. Specifications for pipes and fittings with smooth internal and profiled external surface and the system, B-Type pipes.
684	AZS 855-2015 TKP 131-2008(03220)	Qida məhsulları. "GMO yoxdur" Nişanı ilə markalanma qaydaları.	Food products. Rules for marking with the sign «Contains no GMO».
685	AZS 856-2015 (ГОСТ Р 51204-98)	Dəmir yolunun kontakt şəbəkəsi üçün çubuqlu polimer izalyatorlar.	Rod polymeric insulators for contact net of railways.
686	AZS 858-2015 (EN13423-2000)	Sıxılmış təbii qazla işləyən avtomobillərin istismarı.	Compressed natural gas vehicle operations.
687	AZS 859-2015 (ISO/DIS 16923.2:2015)	Təbii qaz yanacaq doldurma məntəqələri-Sıxılmış təbii qazla(STQ) işləyən nəqliyyat vasitələrinin yanacaq doldurma məntəqələri.	Natural gas fuelling stations - CNG stations for fuelling vehicles.
688	AZS 860-2015 (ГОСТ Р 51377-99)	Məişət qızdırıcı qaz konvektorları. Təhlükəsizlik tələbləri və sınaq üsulları.	Gas convection heaters for household use. Safety requirements and test methods.
689	AZS 863-3-2016 (ISO7637-3:2007)	Yol nəqliyyatı vasitələri. Keçiricilik qabiliyyəti ilə və qarşılıqlı təsərə səbəb olan elektrik maneələri. Hissə 3: Enerji təchizatını təmin etməyən xətlər üzrə tutumlu və induktiv əlaqə yolu ilə keçid rejimində elektrik enerjisinin ötürülməsi.	Road vehicles. Electrical disturbances from conduction and coupling. Part 3: Electrical transient transmission by capacitive and inductive coupling via lines other than supply lines.
690	AZS 864-2016 (ECE Правила№4)	Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa nömrə nişanlarının rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of devices for the illumination of rear registration plates of power-driven vehicles and their trailers.
691	AZS 865-2016 (ECE Правила39)	Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to the speedometer equipment including its installation.
692	AZS 866-2016 (ECE Правила№28)	Səs signal cihazlarının və səs signalizasiyası baxımından avtomobillərin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of audible warning devices and of motor vehicles with regard to their audible signals.
693	AZS 867-2016 (ECE Правила№103)	Mexaniki nəqliyyat vasitələri üçün çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of replacement pollution control devices for power-driven vehicles contents.
694	AZS 868-2016 (ECE Правила№104)	M, N və O kateqoriyalı nəqliyyat vasitələri üçün işıqqaytaran markalanmanın rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of retro-reflective markings for vehicles of category M, N and O.
695	AZS 869-2016 (ECE Правила№59)	Səsboğucunun dəyişilən sistemlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of replacement of silencing systems.
696	AZS 876-2016 (ГОСТ Р 53932-2010)	Boru pəstahı.	Tube billet.
697	AZS 877-2019 (ISO 7886-1)	İnyeksiya üçün birdəfəlik steril şprisler Hissə-1 Əl ilə istifadə üçün şprisler	Sterile hypodermic syringes for single use Part 1: Syringes for manual use
698	AZS 878-2019	Nəqliyyat Statistika üçün yük təsnifatı, 2007	Standard goods classification for Transport statistics, 2007
699	AZS 879-2019	40/60 markalı yol bitumu Texniki şərtlər	Road bitumens grade 40/60 Specifications
700	AZS 880-2019	Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq. Texniki şərtlər.	Jet Fuels Specifications
701	AZS 881-2019	Elektrik enerjisinin əsas keyfiyyət göstəricilərinə nəzarət və elektrik enerjisinin keyfiyyət göstəricilərini təhrif edən mənbənin (mənbəyə istiqamət) təyin edilməsi üzrə rəhbəredici sənəd	Guidance document for monitoring the quality of electric energy transported along interstate power lines and determining the source of violations (distortions) of electric energy quality indicators
702	AZS 882-2019	İnzibati ərazi bölgüsü təsnifatı, 2019	Classification of administrative Division 2019
703	AZS 883-2020 (ISO17523:2016)	Səhiyyə informasiyası - Rəqəmsal reseptlərə dair tələblər	Health informatics - Requirements for electronic prescriptions
704	AZS 884:2020 EN 14683-2014	Tibbi maskalar Tələblər və sınaq metodları	Medical face masks Requirements and test methods
705	AZS 885:2020 EN 149:2001+A1:2009	Əməyin təhlükəsizliyi standartları sistemi; Tənəffüs orqanlarının fərdi mühafizəsi üçün filtrləşdirici yarım maskalar Ümumi texniki şərtlər	Occupational safety standards system. Respiratory protective devices. Filtering half masks to protect against particles. General specifications
706	AZS 886:2020	Naftalan nefti . Nativ. Ümumi tələblər	Native naftalan crude oil. General requirements
707	AZS 887:2020	AR Standartlaşdırma sahəsində normativ sənədlərin işlənilib hazırlanması, ekspertizası, yenidən baxılması və dəyişikliyin edilməsi üzrə dəyərli qiymətləndirilməsi metodikası	Methodology of the process of evaluation of the development, revision modification and making amendments of normativ documents in field of standardization of the Republic of Azerbaijan
708	AZS 888-2020	Buğda Texniki şərtlər	Wheat. Specifications
709	AZS 889-2020 (ISO 39001:2012)	Yol hərəkəti təhlükəsizliyinin (YHT) idarəetmə sistemləri və tətbiqinə dair göstərişlər	Road traffic safety (RTS) management systems — Requirements with guidance for use
710	AZS 890-2020	Milli transliterasiya standartları	National transliteration standards
711	AZS 891-2021 (GOST 12302)	Polimer plyonkalardan və kombine edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər	Packs made of polymeric films and composite materials. General specifications
712	AZS 892-2021	Təşkilati-hüquqi formaların statistik təsnifatı	
713	AZS 893-2021	Sənaye Məhsullarının statistik təsnifatı, 2019	
714	AZS 894-2021	Çörək sənayesi üçün buğda unu Texniki şərtlər	

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
715	AZS 895-2021	"VİRCİNİYA" botaniki növünə aid quru tütün yarpaqlarının təsnifatlandırılması və əmtəə növlərinə ayrılması	"VİRCİNİYA" botanical type of dry tobacco leaves classification and the separation of commodity types
716	AZS 896-2021 (ГОСТ 34324-17)	"Təzə patison" Texniki şərtlər	Fresh squash. Technical conditions.
717	AZS 897-2021	Tut ipəkqurdunun yaş (diri) baraması	Alive silkworm cocoons specifications.
718	AZS 898-2021	Tut ipəkqurdunun quru baraması	Multer silkworm cocoon dry
719	AZS 899-2021	Buğda unundan hazırlanan çörək. Texniki şərtlər	
720	AZS 900-2021	Yanacaq doldurma məntəqələrində istifadə olunan nəzarət kassa aparatları	
721	AZS 901-2021	Ərzaq kartofu Texniki şərtlər	Food potatoes. Specifications determining the quality
722	AZS 902-2021	Toxumluq kartof Texniki şərtlər və keyfiyyəti təyinetmə metodları	Seed potatoes. Specifications and methods of
723	AZS 903:2021 (WA 29:2019)	Peşəkar fermer təşkilatı - Qaydaları	Professional farmer organization - Guidelines
724	AZS 904:2021	Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər	Vodkas and special vodkas. General specifications
725	AZS 905:2021	Çay və çay məhsulları. Terminlər və təriflər	Tea and tea products. Terms and definitions
726	AZS EN-196-1:2005	Sementin sınaq üsulları. Möhkəmlik həddinin təyini.	Methods of testing cement: Determination of strength
727	AZS EN-196-2:2008	Sementin sınaq üsulları - 2-ci hissə: Sementin kimyəvi analizi.	Methods of testing cement - Part 2: Chemical analysis of cement
728	AZS EN-196-3:2005	Sementin sınaq üsulları: Sementin tutma vaxtlarının və həcmnin dəyişmə müntəzəmliyinin müəyyən edilməsi.	Methods of testing cement: Determination of setting times and soundness.
729	AZS EN 196-5-2008	Sementin sınaq üsulları - 5-ci hissə: Pussolanlı sementin növləri üçün pussolanlıq sınağı.	Methods of testing cement - Part 5: Pozzolancity test for pozzolanic cement.
730	AZS EN-196-6-2008	Sementin sınaq üsulları - 6-cı hissə: Narınlıq dərəcəsinin müəyyən edilməsi.	Methods of testing cement - 6: determination fineness
731	AZS EN-196-7-2008	Sementin sınaq üsulları - 7 -ci hissə: Sement nümunələrinin götürülməsi və hazırlanması üsulları.	Methods of testing cement - Part 7: Methods of taking and preparing samples of cement.
732	AZS EN-197-1-2021	Sement. Hissə : 1 Ümumi təyinatlı sementlərin tərkibi, texniki tələblər və uyğunluq meyarları	Cement Part 1 Composition, specifications and conformity criteria for common cements
733	AZS EN-197-2-2021	Sement. Hissə : 2 Keyfiyyət göstəricilərinin sabitliyinin qiymətləndirilməsi və vaxlanılması	Cement part 2: Assessment and verification of constancy of performance
734	AZS EN-197-5-2021	SEMENT Hissə 5: Portland-kompozit sement CEM II/C-M və Kompozit sement CEM VI	CEMENT Part 5: Portland-composite cement CEM II/C-M and Composite cement CEM VI
735	AZS EN-12592-2021	Bitüm və bitümlü büzücülər Həllolmanın təyini üsulu	Bitumen and bituminous binders-Determination of the.. point
736	AZS EN-12593-2021	Bitüm və bitümlü büzücülər Fraasa görə kövrəklik temperaturunun təyini üsulu	Bitumen and bituminous binders-Determination of solubility
737	AZS EN-12595-2021	Bitüm və bitümlü büzücülər Kinematik özlülüyün təyini	Bitumen and bituminous binders -Determination of kinematic viscosity
738	AZS EN-413-1-2009	Hörgü və suvaq sementi. 1-ci hissə: Tərkib, spesifikasiyalar və uyğunluq meyarları.	Masonry cement. Part 1: compositions, specifications and conformity criteria.
739	AZS EN-413-2-2010	Hörgü və suvaq sementi. 2-ci hissə: Sınaq üsulları.	Masonry cement. Part 2: Test methods.
740	AZS EN 13282-2:2021	Hidravlik yol yapıdırıcıları. Hissə 2: Normal bərkəyən hidravlik yol yapıdırıcıları. Tərkibi, texniki şərtləri və uyğunluq meyarları	Hydraulic road binders-Part 2: Normal hardening hydraulic road binders. Composition, specifications and conformity criteria
741	AZS EN-50525-1-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 1: Ümumi tələblər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 1: General requirements.
742	AZS EN-50525-2-11-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 2-11: Ümumi təyinatlı kabellər. Termoplastik PVC izolyasiyalı elastik kabellər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 2-11: Cables for general applications. Flexible cables with thermoplastic PVC insulation.
743	AZS EN-50525-2-31- 2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 2-31: Ümumi təyinatlı kabellər. Termoplastik PVC izolyasiyalı təkdamarlı örtüksüz kabellər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 2-31: Cables for general applications. Single core non-sheathed cables with thermoplastic PVC insulation.
744	AZS EN-50525-2-51-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 2-51: Ümumi təyinatlı kabellər. Termoplastik PVC izolyasiyalı yağa davamlı nəzarət kabelləri.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 2-51: Cables for general applications. Oil resistant control cable with thermoplastic PVC insulation.
745	AZS EN-50525-2-81-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 2-81: Ümumi təyinatlı kabellər. Elektrik qövstü qaynaq üçün çarpaz bağlı elastomer izolyasiyalı kabellər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 2-81: Cables for general applications. Cables with crosslinked elastomeric covering for arc welding.
746	AZS EN-50525-3-11-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-11: Xüsusi yanma xüsusiyyətinə malik kabellər. Zəif tüstü emissiyasına malik, halogensiz termoplastik izolyasiyalı elastik kabellər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 3-11: Cables with special fire performance. Flexible cables with halogen-free thermoplastic insulation, and low emission of smoke.
747	AZS EN-50525-3-21-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-21: Xüsusi yanma xüsusiyyətinə malik kabellər. Zəif tüstü emissiyasına malik, halogensiz çarpaz bağlı termoplastik izolyasiyalı elastik kabellər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 3-21: Cables with special fire performance. Flexible cables with halogen-free crosslinked insulation, and low emission of smoke.
748	AZS EN-50525-3-31-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-31: Xüsusi yanma xüsusiyyətinə malik kabellər. Zəif tüstü emissiyasına malik, halogensiz çarpaz bağlı termoplastik izolyasiyalı təkdamarlı örtüksüz kabellər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 3-31: Cables with special fire performance. Single core non-sheathed cables with halogen-free thermoplastic insulation, and low emission of smoke.
749	AZS EN-50525-3-41-2014	Elektrik kabelləri. Nominal gərginliyi 450/750V-dan (U ₀ /U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-41: Xüsusi yanma xüsusiyyətinə malik kabellər. Zəif tüstü emissiyasına malik, halogensiz çarpaz bağlı izolyasiyalı təkdamarlı örtüksüz kabellər.	Electric cables. Low voltage energy cables of rated voltages up to and including 450/750 V (U ₀ /U). Part 3-41: Cables with special fire performance. Single core non-sheathed cables with halogen-free crosslinked insulation, and low emission of smoke.
750	AZS ISO-1535-2014	Açıq daşınan materiallar üçün davamlı mexaniki yükləmə-boşaltma avadanlığı. Nov lentli konveyerləri (sayyar konveyerlərdən başqa). Lentlər.	Continuous mechanical handling equipment for loose bulk materials. Troughed belt conveyors (other than portable conveyors). Belts.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
751	AZS ISO-1536-2014	Sərbəst topdan satış materialları üçün davamlı mexaniki yükləmə-boşaltma avadanlığı - Nov lentli konveyerlər – (sayyar konveyerlərdən başqa) – Kəməş skivləri.	Continuous mechanical handling equipment for loose bulk materials — Troughed belt conveyors (other than portable conveyors) — Belt pulleys
752	AZS ISO-1537-2014	Ovulan materiallar üçün fasiləsiz fəaliyyət göstərən mexaniki qaldırıcı-daşıyıcı avadanlıq. Yivli lentli transportyor (daşınan konveyerdən başqa). Qasnaqlar.	Continuous mechanical handling equipment for loose bulk materials -- Troughed belt conveyors (other than portable conveyors) -- Idlers
753	AZS ISO 3779:2020	Yol nəqliyyatı.Avtomobillərin eyniləşdirmə nömrəsi (WMI) Tərkibi və strukturu	Road vehicles — Vehicle identification number (VIN) — Content and structure
754	AZS ISO 3780:2020	Yol nəqliyyatı istehsalının eyniləşdirmə nömrəsi (WMI) kodu	Road vehicles — World manufacturer identifier (WMI) code
755	AZS ISO-4220-2014	Ötraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasının turşu aerozolları ilə çirklənmə indeksinin təyini. Indikator və ya patensimetr vasitəsilə ekvivalent nöqtənin aşkarlanması ilə titrimetrik metod.	Environmental Protection. Ambient air. Determination of a gaseous acid air pollution index - Titrimetric method with indicator or potentiometric end-point detection.
756	AZS ISO-4225-2014	Havanın keyfiyyəti. Ümumi aspektlər - Lüğət.	The quality of air - General aspects - Dictionary.
757	AZS ISO 4387	Siqaretlər-Adi analitik siqaretçəkme qurğusundan istifadə etməklə ümumi və tərkibində nikotin olmayan quru hissəciklərin müəyyən edilməsi	Cigarettes - Determination of total and nicotine-free dry particulate matter using a routine analytical smoking machine
758	AZS ISO-5199-2014	Mərkəzdənqaçma nasosları. Texniki tələblər. Sınıf II.	Centrifugal pumps. Technical specifications. Class II.
759	AZS ISO-6107-1-2013	Suyun keyfiyyəti - Lüğət.	Suyun keyfiyyəti. Lüğət.
760	AZS ISO-6107-4-2013	Suyun keyfiyyəti - Lüğət. Hissə 4.	Water quality. Vocabulary. Part 4
761	AZS ISO-6107-5-2013	Suyun keyfiyyəti - Lüğət. Hissə 5.	Water quality. Vocabulary Part 5
762	AZS ISO-6107-6-2013	Suyun keyfiyyəti - Lüğət. Hissə 6.	Water quality.Vocabulary. Part 6
763	AZS ISO-6107-8-2013	Suyun keyfiyyəti - Lüğət. Hissə 8.	Water quality.Vocabulary. Part 8
764	AZS ISO-6887.1-2014	Yeyinti məhsullarının və heyvanlar üçün yem məhsullarının mikrobiologiyası. Mikrobioloji tədqiqat üçün sınaq nümunələrinin, ilkin suspenziyanın və on qat durulaşmanın hazırlanması. Hissə 1: ilkin suspenziyanın və on qat durulaşmanın hazırlanması üçün ümumi qaydalar.	Microbiology of food and animal feeding stuffs — Preparation of test samples, initial suspension and decimal dilutions for microbiological examination – Part 1: General rules for the preparation of the initial suspension and decimal dilutions.
765	AZS ISO-6887.2-2014	Yeyinti məhsullarının və heyvanlar üçün yem məhsullarının mikrobiologiyası – Mikrobioloji tədqiqat üçün sınaq nümunələrinin, ilkin suspenziyanın və on qat durulaşmanın hazırlanması – Hissə 2: Ət və ət məhsullarının hazırlanması üçün xüsusi qaydalar.	Microbiology of food and animal feeding stuffs — Preparation of test samples, initial suspension and decimal dilutions for microbiological examination – Part 2: Specific rules for the preparation of meat and meat products.
766	AZS ISO-6887.3-2014	Yeyinti məhsullarının və heyvanlar üçün yem məhsullarının mikrobiologiyası – Mikrobioloji tədqiqatları üçün sınaq nümunələrinin, ilkin suspenziyanın və on qat durulaşmanın hazırlanması – Hissə 3: Balıq və balıq məhsullarının hazırlanması üçün xüsusi qaydalar.	Microbiology of food and animal feeding stuffs — Preparation of test samples, initial suspension and decimal dilutions for microbiological examination – Part 3: Specific rules for the preparation of fish and fishery products.
767	AZS ISO-6887.5-2014	Yeyinti məhsullarının və heyvanlar üçün yem məhsullarının mikrobiologiyası – Mikrobioloji tədqiqat üçün sınaq nümunələrinin, ilkin suspenziya və on qat durulaşmanın hazırlanması – Hissə 5: Süd və süd məhsullarının hazırlanması üçün xüsusi qaydalar.	Microbiology of food and animal feeding stuffs — Preparation of test samples, initial suspension and decimal dilutions for microbiological examination – Part 5: Specific rules for the preparation of milk and milk products.
768	AZS ISO-7218-2014	Yeyinti məhsulları və heyvan yemlərinin mikrobiologiyası. Mikrobioloji tədqiqatlara dair ümumi tələblər və tövsiyələr.	Microbiology of foods and animal feed. General requirements and guide for microbiological research.
769	AZS ISO 8243	Siqaretlər-nümunə götürmə	Cigarettes - Sampling
770	AZS ISO 8454	Siqaretlər-siqaret tüstüsünün qaz fazasında karbon monooksidinin(dəm qazının) müəyyənəşdirilməsi- DİQ(dispensiya olunmayan infraqırmızı analizatorları) üsulu	Cigarettes - Determination of carbon monoxide in the vapour phase of cigarette smoke - NDIR metod
771	AZS ISO-9000-2012	Keyfiyyəti idarəetmə sistemləri əsas müddəalar və lüğət.	Quality management systems fundamentals and vocabulary.
772	AZS ISO-9001-2020	Keyfiyyət idarəetmə sistemləri	"Quality management systems - Requirements", IDT)
773	AZS ISO 9202:2021	"Zərgərlik məmulatları və qiymətli metallar Qiymətli metalların ərintilərinin əvərləri"	Jewellery and precious metals Fineness of precious metal alloys.
774	AZS ISO 10315	Siqaretlər-Tüstü kondensatlarında nikotin müəyyən edilməsi. Qaz- xromatografiyası üsulu	Cigarettes - Determination of nicotine in smoke condensates - Gaschromatographic metod
775	AZS ISO-10381-1-2014	Torpağın keyfiyyəti – Hissə 1: Nümunə götürmə-Proqramların hazırlanması üzrə göstərişlər.	Soil quality — Sampling — Part 1: Guidance on the design of sampling programmes.
776	AZS ISO-10381-2-2014	Torpağın keyfiyyəti – Hissə 2: Nümunə götürmə — Texnikalar üzrə göstərişlər.	Soil quality — Sampling — Part 2: Guidance on sampling techniques
777	AZS ISO-10381-3-2014	Torpağın keyfiyyəti – Hissə 3: Nümunə götürmə — Təhlükəsizlik üzrə göstərişlər.	Soil quality — Sampling — Part 3: Guide on Safety
778	AZS ISO-10381-4-2014	Torpağın keyfiyyəti – Hissə 4: Nümunə götürmə — Təbii, təqribən təbii və əkilmiş sahələrin tədqiqatı üzrə prosedurlara dair göstərişlər.	Soil quality — Sampling — Part 4: Guidance on the procedure for investigation of natural, near-natural and cultivated sites
779	AZS ISO-10816-4-2014	Mexaniki vibrasiya — Fırlanmayan hissələrin ölçülməsi üzrə məşinlərin vibrasiyasının qiymətləndirilməsi. Hissə 4: Hidrodinamik vastınlı qaz turbinləri	Mechanical vibration — Evaluation of machine vibration by measurements on non-rotating parts. Part 4: Gas turbine sets with fluid-film bearings
780	AZS ISO-11126-10-2013	Boya vurulmamışdan əvvəl polad özüllərin hazırlanması və oxşar məhsullarda dağavari təmizlənməmiş qeyri metal abrazivlərin xüsusiyyətləri. Hissə 10. Almandin granat.	Preparation of steel substrates before application of paints and related products -- Specifications for non-metallic blast-cleaning abrasives -- Part 10: Almandite garnet
781	AZS ISO-11461-2014	Torpağın keyfiyyəti - Boru tətbiqi ilə qunt nümunəsi götürmək üçün həcm payı şəklində torpaq nümunəsinin miqdarının təyini. Qravimetrik üsul.	Soil quality - Determination of the amount of humidity in the form of volume to take ground samples with the tube application. Gravimetric method.
782	AZS ISO-11465-2014	Torpağın keyfiyyəti - Quru maddələrin kütlə payının və nəmliyin kütlə nisbətinin qravimetrik üsulla təyini.	Soil quality - Determination of soil quality-mass ratio of mass share and humidity of dry substances with gravimetric method.
783	AZS ISO-12944-1-2014	Boyalər və laklar — Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 1: Giriş	Paints and varnishes — Corrosion protection of steel structures by protective paint systems. Part 1: General introduction.
784	AZS ISO-12944-2-2014	Boyalər və laklar — Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyalarının korroziyadan qorunması. Hissə 2: Ötraf mühitin təsnifatı.	Paints and varnishes — Corrosion protection of steel structures by protective paint systems. Part 2: Classification of environments.
785	AZS ISO-12944-4-2014	Boyalər və laklar — Qoruyucu lak sistemləri ilə polad strukturların korroziyadan qorunması. Hissə 4: Səth növləri və səthlərin hazırlanması.	Paints and varnishes — Corrosion protection of steel structures by protective paint system. Part 4: Types of surface and surface preparation.
786	AZS ISO-12944-5-2014	Boyalər və laklar — Qoruyucu boya sistemlərinə vasitəsilə polad konstruksiyalarının korroziyadan müdafiəsi. Hissə 5: Qoruyucu boya sistemləri.	Paints and varnishes — Corrosion protection of steel structures by protective paint systems. Part 5: Protective paint systems.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
787	AZS ISO-12944-6-2014	Boyalər və laklar — Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 6: Laboratoriya sınaq metodları.	Paints and varnishes — Corrosion protection of steel structures by protective paint systems Part 6: Laboratory performance test methods.
788	AZS ISO-12944-7-2014	Boyalər və laklar — Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyalarının korroziyadan qorunması. Hissə 7: Boya işlərinin yerinə yetirilməsi və onlara nəzarət.	Paints and varnishes — Corrosion protection of steel structures by protective paint systems. Part 7: Execution and supervision of paint work.
789	AZS ISO-12944-8-2014	Boyalər və laklar — Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 8: Yeni iş və texniki xidmət üzrə spesifikasiyaların işlənilib hazırlanması.	Paints and varnishes — Corrosion protection of steel structures by protective paint systems. Part 8: Development of specification for new work and maintenance.
790	AZS ISO-13706-2014	Neft, Neft-kimyə və təbii qaz sənayesi. Hava soyutma sistemli istilik mübadiləediciyələri.	Petroleum, Petrochemical and Natural Gas Industries—Air-cooled Heat Exchangers.
791	AZS ISO-14001-2021	Ətraf mühiti idarəetmə sistemləri Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər	Environmental management systems — Requirements with guidance for use
792	AZS ISO-14040-2014	Ətraf mühitin idarə edilməsi. Həyat dövrünün qiymətləndirilməsi. Prinsiplər və struktur.	Environmental management.Life cycle assessment. Principles and framework.
793	AZS ISO-15189-2014	Tibbi laboratoriyalar. Səlahətliyyə və keyfiyyətə tələblər.	Medical laboratories. Requirements for quality and competence.
794	AZS ISO-15547-1-2014	Ümumi neftayırma prosesləri üçün lövhəşəkili istilik mübadiləediciyələri. Hissə 1 — Cərcivəli lövhəşəkili istilik mübadiləediciyələri.	Plate heat exchangers for general Refinery services. Part 1 — plate-and-frame heat exchangers.
795	AZS ISO-15547-2-2014	Neft, Neft-kimyə və təbii qaz sənayesi. Lövhəşəkili Tili Alüminium İstilik Mübadilə Avadanlıqları —Hissə 2: Bərk lehimlə lehimlənmiş tili alüminium istilik mübadilə avadanlıqları.	Petroleum, petrochemical and natural gas industries. Plate-type heat exchangers – Part 2 -Braze aluminium plate-fin heat exchangers.
796	AZS ISO-15799-2013	Torpağın keyfiyyəti-torpaq və torpaq materiallarının ekotoksikoloji xarakteristikasına dair göstərişlər.	Soil quality- Guidance on the ecotoxicological characterization of soils and soil materials.
797	AZS ISO-15800-2013	Torpağın keyfiyyəti- İnsanlara təsir ilə bağlı torpağın xarakteristikası.	Soil quality-Characterization of soils with respect to human exposure.
798	AZS ISO-16072-2013	Torpağın keyfiyyəti – Torpağın mikrobioloji tənəffüsünün müəyyən etməyin laborator üsulları.	Soil quality — Laboratory methods for determination of microbiological soil respiration.
799	AZS ISO-16133-2013	Torpağın keyfiyyəti — Yoxlama proqramlarının yaranması və saxlanması rəhbərlik	Soil quality — Guidance on the establishment and maintenance of monitoring programmes.
800	AZS ISO 18323:2021	"Zərgərlik məmulatları" - Almaz sənayesində istehlakçıların inamı	Jewellery - Consumer confidence in the diamond industry
801	AZS ISO-19011-2014	İdarəetmə sistemlərinin auditı üzrə rəhbəredici sənəd.	Guidelines for auditing management systems.
802	AZS ISO-29581-2-2010	Sementin sınaq üsulları. 2-ci hissə: Rentgen flüoresenssiya üsulu ilə kimyəvi analiz.	Cement. Test methods. Part 2: chemical analysis by X-ray fluorescence.
803	AZS ISO-11133.1-2014	Yeyinti məhsullarının və heyvanlar üçün yemlərin mikrobiologiyası. Kultura mühitlərinin hazırlanması və istehsalı üzrə rəhbər göstərişlər. Hissə 1: Laboratoriyada kultura mühitlərinin hazırlanması üzrə keyfiyyətinin təmin edilməsinə dair ümumi rəhbər göstərişlər.	Microbiology of food and animal feeding stuffs — Guidelines on preparation and production of culture media – Part 1: General guidelines on quality assurance for the preparation of culture media in the laboratory.
804	AZS ISO-11133.2-2014	Yeyinti məhsullarının və heyvanlar üçün yemlərin mikrobiologiyası. Kultura mühitlərinin hazırlanması və istehsalı üzrə rəhbər göstərişlər. Hissə 2: Kultura mühitlərinin istismar sınaqlarına dair praktik rəhbər göstərişlər.	Microbiology of food and animal feeding stuffs — Guidelines on preparation and production of culture media – Part 2: Practical guidelines on performance testing of culture media.
805	AZS/ISO 37001-2021	Rüşvətçöhrüğe qarşı idarəetmə sistemləri Təlimatlarla bağlı tələblər	Special offers and product promotions
806	AZS ISO-45001-2021	Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi istifadə üzrə izahlı tələblər	Occupational health and safety management systems – Requirements with ...
807	AZS ISO 50001-2014	Enerji idarəetmə sistemləri. İstifadə üçün rəhbər tələblər.	Energy management systems. Requirements with guidance for use.
808	AZS ISO/IEC-2382-18-2013	İnformasiya texnologiyaları. Sözlük. Hissə 18. Verilənlərin paylanmış emalı.	Information technology. Vocabulary. Part 18: Distributed data processing
809	AZS ISO/IEC-2382-20-2013	İnformasiya texnologiyaları. Sözlük. Hissə 20. Sistemin işlənməsi.	Information technology . Vocabulary. Part 20. Development of system.
810	AZS ISO/IEC-14496-1-2013	İnformasiya Texnologiyaları. Audio-vizual obyektlərin kodlaşdırılması Hissə 1. Sistemlər.	Information technology – Coding of audio-visual objects-Part 1. Systems.
811	AZS ISO/IEC-17000-2012	Uyğunluğun qiymətləndirilməsi. Lüğət və ümumi prinsiplər.	Conformity assessment-vocabulary and general principles
812	AZS ISO /IEC-17011-2020	Uyğunluğun qiymətləndirilməsi - Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər,	Conformity assessment. Requirements for accreditation bodies accrediting conformity assessment bodies
813	AZS ISO /IEC-17020-2021	Uyğunluğun qiymətləndirilməsi İnspeksiya həyata keçirilən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər	Conformity assessment requirements for the operation of various types of bodies performing
814	AZS ISO /IEC-17021-1-2021	Uyğunluğun qiymətləndirilməsi İdarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən orqanlara dair tələblər Hissə 1 Tələblər	contains principles and requirements for the competence, consistency and impartiality of bodies providing audit and certification of all types of management systems.
815	AZS ISO /IEC-17021-3-2021	Uyğunluğun qiymətləndirilməsi İdarəetmə sistemlərinin auditini və sertifikatlaşdırmanı aparan orqanlara tələblər	specifies additional competence requirements for personnel involved in the audit and certification process for quality management systems
816	AZS ISO/IEC-17024-2014	Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər.	Conformity assessment. General requirements for bodies operating certification of members.
817	AZS ISO /IEC-17025-2020	Sınaq və kolibriyə laboratoriyalarının səlahətliyyəinə dair ümumi tələblər	General requirements for the competence of testing and calibration laboratories
818	AZS ISO /IEC-17065-2021	Uyğunluğun qiymətləndirilməsi Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər	Conformity assessment. Requirements for bodies certifying products, processes and services
819	AZS ISO/IEC-19794-2-2013	İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 2: Minutisiya verilənləri	Information technology - Biometric data interchange formats -- Part 2: Finger minutiae data
820	AZS ISO/IEC-19794-4-2013	İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 4: Barmaq təsviri məlumatı	Information technology - Biometric data interchange formats - Part 4: Finger image data
821	AZS ISO/IEC-19794-5-2013	İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 5: Üz təsvirinin verilənləri	Information technology - Biometric data interchange formats - Part 5: Face image data

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
822	AZS ISO/IEC-27000-2012	Informasiya texnologiyası - Təhlükəsizlik metodları - İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük.	Information technology-Security techniques. Information security management systems. Overview and vocabulary.
823	AZS ISO/IEC-27003-2012	Informasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi üzrə təlimat.	Information technology-Security techniques. Information security management system implementation guidance
824	AZS ISO/IEC-27004-2012	Informasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi - Ölçmə.	Information technology-Security techniques. Information security management -Measurement
825	AZS ISO/IEC-27006-2012	Informasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlar üçün tələblər.	Information technology-Security techniques. Requirements for bodies providing audit and certification of information security management systems.
826	AZS ISO/IEC-27033-1-2012	Informasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları İT Şəbəkə təhlükəsizliyi-Hissə 1: İcmal və anlayışlar.	Information technology-Security techniques - Network security-Part1: Overview and concepts.
827	AZS ISO/IEC GUIDE - 2-2012	Standartlaşdırma və əlaqəli fəaliyyətlər. Ümumi lüğət	Standardization and related activities. General dictionary.
828	AZS ISO GUIDE- 34-2014	Standart nümunə istehsalçılarınin səriştəlliyinə ümumi tələblər.	General requirements for the competence of reference material producers.
829	AZS ISO/TS-29001-2014	Neft, neft-kimyə və təbii qaz sənayesi. Saha üzrə keyfiyyəti idarəetmə sistemləri. Məhsulları təmin edən və xidmət göstərən təşkilatlara olan tələblər.	Petroleum, petrochemical and natural gas industries. Sector specific quality management systems. Requirements for product and service supply organizations.
830	AZS ГОСТ-7.80-2010	Informasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Bibliografik yazı. Başlıq. Ümumi tələblər və tərtib qaydaları.	System of standards on information, librarianship and publishing. Bibliographic record. Heading. General requirements and rules.
831	AZS ГОСТ-21.101-2010	Tikinti üçün layihə sənədləri sistemi. Layihə və işçi sənədlərinə əsas tələblər.	Main requirements for design and working documents.
832	AZS ГОСТ-21.204-2010	Tikinti üçün layihə sənədləri sistemi. Baş plan elementlərinin və nəqliyyat qurğularının serti grafiki işarə və təsvirləri.	Graphical symbols and signs of general layouts and transport.
833	AZS ГОСТ-21.501-2010	Tikinti üçün layihə sənədləri sistemi. Memarlıq - tikinti işçi cizgilərinin işlənilməsi qaydaları.	System of design documents for construction. Rules for execution of architectural and construction working drawings.
834	AZS ГОСТ -21.508-2010	Tikinti üçün layihə sənədləri sistemi. Müəssisə, qurğu və mülki - mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin yerinə yetirilməsi qaydaları.	System of building design documents. Rules of fulfilment of working documentation of general layouts of enterprises, buildings and civil housing objects.
835	AZS GOST-5962:2020	Qida xammalından alınan rektifikasiya edilmiş etil spirti Texniki şərtlər	Rectified ethil alcohol from edible raw material. Specifications
836	AZS ГОСТ-30515-2021	Sementlər Ümumi texniki şərtlər	Semements General specifications
837	AZS ГОСТ P-41.49-2010	Zərərli maddələrin atılmasına aid sıxılma nəticəsində işəsalınma prinsipi əsasında işləyən mühərriklərin və təbii qazla işləyən mühərriklərin, həmçinin məcburi işəsalınma prinsipi əsasında sıxılmış neft qazı ilə işləyən mühərriklərin və sıxılma nəticəsində işəsalınma prinsipi əsasında işləyən mühərriklərlə təbii qazla işləyən mühərriklərlə məcburi işəsalınma prinsipi əsasında sıxılmış neft qazı ilə işləyən mühərriklərlə təchiz olan avtonəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair təlimatlar.	Uniform provisions concerning the approval of compression ignition (C.I) and natural gas (N.G) engines as well as positive- ignition (P.I) engines fuelled with liquefied petroleum gas (LPG) and vehicles equipped with C.I. and N.G. engines and P.I engines fuelled with LPG, with regard to the emissions of pollutants by the engine (MOD)
838	AZS ГОСТ P-41.83-2010	Zərərli maddələrin atılmasına aid mühərriklər üçün tələb olunan yanacaqdan əslilə olaraq avtonəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid təlimatlar.	Uniform provisions concerning the approval of vehicles with regard to the emission of pollutants according to engine fuel requirements.
839	AZS ГОСТ P-41.96-2010	Kənd təsərrüfatı və meşə traktorlarında, yüksək keçid qabiliyyətli texnikada quraşdırılan sıxılma nəticəsində işəsalma prinsipi əsasında işləyən mühərriklərdən zərərli maddələrin atılmasına dair vahid təlimatlar.	Uniform provisions concerning the approval of compression ignition engines to be installed in agricultural and forestry tractors and in non-road mobile machinery regard to the emission of pollutants by the engines.
840	AZS ГОСТ P-21830-2013	Geodeziya alətləri. Terminlər və təriflər.	Geodetic instruments. Terms and definitions.
841	AZS ГОСТ P-22268-2013	Geodeziya. Terminlər və təriflər.	Geodetisy. Terms and definitions.
842	AZS ГОСТ P-50752-2010	Informasiya texnologiyası. İnformasiyanın hesablama texnikası vasitələri ilə emalı zamanı əlavə elektromaqnit şüalanma nəticəsində yaranan itkilərdən qorunması. Sınaq üsulları.	Information technology. Protection against loss caused by additional electromagnetic radiation during processing by means of computing means. Testing methods.
843	AZS ГОСТ P-51142-2013	Məişət xidmətləri. Bərbərxana xidmətləri. Ümumi texniki şərtlər.	Household services. Hairdressing services. General specifications.
844	AZS ГОСТ P-51605-2013	Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər.	Digital topographic maps. General requirements.
845	AZS ГОСТ P-51624-2010	Informasiya təhlükəsizliyi. Təhlükəsiz tərtibatda avtomatlaşdırılmış sistemlər. Ümumi tələblər.	Information security.Automated systems for secure design. General requirements.
846	AZS ГОСТ P 51760-2001	Polimer istehlakçı tarası. Ümumi texniki şərtlər.	Polymeric consumers' packagings. General specifications.
847	AZS ГОСТ P-51832-2010	Benzin ilə məcburi işəsalınma prinsipi əsasında işləyən daxili yanma mühərrikləri və tam kütləsi 3,5 t-dan artıq olan və bu mühərriklər ilə təchiz olunan avtonəqliyyat vasitələri. Zərərli maddələrin atılması. Texniki tələblər və sınaq üsulları.	Internal combustion direct ignition petrol engines and road vehicles of total mass exceeding 3,5 t completed with those engines. Emission of pollutants. Technical requirements and test methods.
848	AZS ГОСТ P - 52079-2012	Maqistral qaz, neft və neft məhsullarının xətləri üçün qaynaqlanmış polad borular. Texniki şərtlər.	Steel welded pipes for main gas pipelines, oil pipelines and oil product pipelines. Specifications.
849	AZS ГОСТ P 52233-2011	Şüşə tara. Şüşə qırıntısı. Ümumi texniki şərtlər.	Glass containers. Fiberglass. General specifications.
850	AZS ГОСТ P 52373-2011	Yerüstü elektrik xətləri üçün qorunan və izolyasiya edilmiş naqillər. Ümumi texniki şərtlər.	Insulated and protected wires for overhead power lines. General specifications
851	AZS ГОСТ P-52438-2013	Coğrafi informasiya sistemləri. Terminlər və təriflər.	Geographical information systems. Terms and definitions.
852	AZS ГОСТ P 52793 -2021	Qiymətli metallar. Termin və Təriflər	Precious metals Terms and Definitions
853	AZS ГОСТ P-52816-2014	Yeyinti məhsulları. Bağırsaq çöpləri qrupu bakteriyalarının (koliform bakteriyalarının) aşkarlanması və miqdarının təyini metodları.	Food products, Methods for detection and quantity determination of coliformers.
854	AZS ГОСТ P-53430-2014	Süd və süd emalı məhsulları. Mikrobioloji analiz metodları.	Milk and milk products.Methods of microbiological analysis.
855	AZS GOST R-58151.1:2020	Dezinfeksiyaedici vasitələr Ümumi texniki şərtlər	Disinfectants General technical requirements
856	AZS ГОСТ P ИСО/МЭК 65-2011	Məhsulların sertifikatlaşdırılması üzrə orqanlara tələblər	General requirements for boides operating product certification systems
857	AZS СТБ - 914-2012	Nəqliyyat vasitələrinin qeydiyyat nişanları və fərqləndirici nişanı. Tiplər və əsas ölçülər. Texniki tələblər, sınaq üsulları.	Licence and distinctive plates for vehicles. Types and main sizes, technical requirements, tests methods.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
858	AZS СТБ-960-2013	Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri	Maintenance and repair of vehicles. General safety requirements
859	AZS СТБ-984-2012	Nəqliyyat vasitələri. Markalanma. Texniki tələblər.	Vehicles. Marking. Technical requirements.
860	AZS СТБ-1175-2013	Avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər. Xidmət qaydaları	Transport service by car service stations. General procedure
861	AZS СТБ 2025-2012	Uşaqların daşınması üçün avtobuslar. Ümumi texniki tələblər.	Buses for carrying children. General technical requirements.
862	AZS СТБ-51.3.01-2012	Bank fəaliyyətinin təmin olunması üçün texniki vasitələr və avadanlıqlar. Pul mədəxilin inkasasiyası və qiymətli yüklərin daşınması üçün avtomobillər. Təsnifatı və ümumi texniki tələblər.	Equipment and hardware for bank activity support. Automobiles for collection of profits and transportation of valuable goods. Classification and general specifications.
863	AZS СТБ.ИСО-7637-3-2012	Yol nəqliyyatı. Konduktiv, tutumlu və induktiv maneələr. İnduktiv və tutumlu dövrəsində impuls maneələri (elektrik qida dövrəsindən başqa).	Road transport. Conductivity, capacitive and inductive jamming. Part 3. Impulse noise in capacitive and inductive circuits (except for power circuits).
864	AZS СТБ EH 1279-1-2011	Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 1. Ümumi qaydalar, ölçülərin xətaları və sistemlərin təsvir qaydaları.	Glass in building. Insulating glass units. Part 1. Generalities, dimensional tolerances and rules for the system description.
865	AZS СТБ EH 1279-2-2011	Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 2. Davamlılıq üzrə sınaq üsulları və nəm çəkməyə dair tələblər.	Glass in building. Insulating glass units. Part 2. Long term method and requirements for moisture penetration.
866	AZS СТБ EH 1279-3-2011	Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 3. Qazın iki sürətinin təyin olunması üzrə uzunmüddətli sınaq üsulu və qazın konsentrasiyasının maksimal kənarlaşmasına dair tələblər.	Glass in building. Insulating glass units. Part 3. Long term method and requirements gas leakage rate and for gas concentration tolerances.
867	AZS СТБ EH 1279-4-2011	Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 4. Kontur sıxlaşmasının fiziki xassələrinin sınaq üsulları.	Glass in building. Insulating glass units. Part 4. Methods of test for the physical attributes of edge seals.
868	AZS СТБ EH 1279-5-2011	Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 5. Uyğunluğun qiymətləndirilməsi.	Glass in building. Insulating glass units. Part 5. Conformity evaluation.
869	AZS ECE-1-2012	R2 kateqoriyalı közərmə lampaları ilə təchiz olunmuş və yaxın və/və ya uzaq assimetrik işıq şüaları verən avtomobil fənlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of automotive headlamps with an asymmetrical beam of dipped and / or main beam and fitted with category R2 filament lamps.
870	AZS ECE-3-2012	Mexaniki nəqliyyat vasitələri və onların qoşquları üçün işıqyaytaran qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of retro-reflecting devices for motor vehicles and their trailers.
871	AZS ECE-5-2012	Avropa assimetrik yaxın və/və ya uzaq işıq şüalı "SEALED BEAM (SB)" avtomobil lampa-fənlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of power-driven vehicle's "SEALED BEAM" headlamps (SB) emitting a European asymmetrical passing beam or a driving beam or both
872	AZS ECE-6-2012	Mexaniki nəqliyyat vasitələri və onların qoşquları üçün dönmə işarənin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of direction indicators for power-driven vehicles and their trailers
873	AZS ECE-7-2012	Motosikletlər istisna olmaqla, mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının fənciklərinin arxa qabarıq işıqlarının, stop-siqnallarının və kontur işıqlarının rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of front and side position lamps, stop lamps and contour lights for motor vehicles (excluding motorcycles) and their trailers.
874	AZS ECE-8-2012	(H ₁ , H ₂ , HB ₃ , HB ₄ , H ₇ , H ₈ , H ₉ , HIR ₁ , HIR ₂ , və/və ya H ₁₁) haloid közərmə lampaları ilə istifadəsi nəzərdə tutulan assimetrik yaxın və/və ya uzaq işıq şüalı avtomobil fənlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of automotive headlamps with asymmetrical passing lights and / or driving beams designed for use with halogen filament lamps (H ₁ , H ₂ , H ₃ , HB ₃ , HB ₄ , H ₇ , H ₈ , H ₉ , HIR ₁ , HIR ₂ and / or H ₁₁).
875	AZS ECE-9-2012	Yaratdıqları səsə bağlı üç təkərli nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles of categories L ₂ , L ₄ and L ₅ in connection with the noise produced by them.
876	AZS ECE-10-2012	Elektromaqnit uyğunluqla əlaqədar nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to electromagnetic compatibility
877	AZS ECE-11-2012	Qıfıllar və qapıların bərkətmə qurğuları baxımından mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to locks and door fastening devices
878	AZS ECE-12-2012	Sürücünün sükan idarə olunma sistemində zərər bədən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to the protection of the driver against an impact on the steering system.
879	AZS ECE-13-2012	Əyləc baxımından M, N və O kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles of categories M, N and O with regard to braking.
880	AZS ECE-13 H-2012	Yaratdıqları səsə bağlı üç təkərli nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with noise produced by them.
881	AZS ECE-14-2012	Təhlükəsizlik kəmərlərinin bərkidilməsi, ISOFIX bərkətmə sistemləri və ISOFIX yuxarı sığortalayıcı trosun bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to seat belt anchorages, ISOFIX anchorages systems and ISOFIX top tether anchorages.
882	AZS ECE-16-2012	I. Mexaniki nəqliyyat vasitələrində olan şəxslər üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin, qoruyucu sistemlərin, uşaqlar üçün qoruyucu sistemlərin və uşaqlar üçün ISOFIX qoruyucu sistemlərin; II. Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaqlar üçün qoruyucu sistemlər və uşaqlar üçün ISOFIX qoruyucu sistemlər ilə təchiz olunmuş nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of: I. Safety belts, restraint systems, child restraint systems and ISOFIX child restraint systems intended for persons in motor vehicles; II. Vehicles equipped with seat belts, restraint systems, child restraint systems and ISOFIX child restraint systems.
883	AZS ECE-17-2012	Oturacaqlar, onların bərkətmələri və istənilən başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to seats, their anchorages and any head restraints.
884	AZS ECE-18-2012	İcazəsiz istifadədən mühafizə baxımından avtonəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of motor vehicles with regard to their protection against unauthorized use.
885	AZS ECE-19-2012	Mexaniki nəqliyyat vasitələrinin dumana qarşı qabaq fənlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of power-driven vehicle front fog lamps contents.
886	AZS ECE-20-2012	Haloid közərmə lampaları ilə (H4) istifadəsi nəzərdə tutulan yaxın və/və ya assimetrik işıq şüalı avtomobil fənlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of automotive headlamps with asymmetrical lights for short and / or long-range lights intended for use with halogen filament lamps (H4 lamps).
887	AZS ECE-21-2012	Avtonəqliyyat vasitələrinin daxili avadanlıqlarının rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to their internal equipment.
888	AZS ECE-23-2012	Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa fənlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of rear lights, motor vehicles and their trailers.
889	AZS ECE-24-2012	I. Görünən çirkəndirici maddələrin atılması baxımından sıxılmadan alovlanma prinsipi ilə işləyən mühərriklərin rəsmi təsdiqinə dair; 2. Konstruksiyanın tipi üzrə rəsmi təsdiq edilmiş sıxılmadan alovlanma prinsipi ilə işləyən mühərriklərin quraşdırılması baxımından avtonəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair; 3. Görünən çirkəndirici maddələrin atılması ilə sıxılmada alovlanan mühərriklərlə təchiz edilmiş avtonəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair 4. Sıxılmadan alovlanma prinsipi ilə işləyən mühərriklərin gücünün ölçülməsinə dair vahid göstərişlər.	Uniform provisions concerning: 1. Official approval of compression ignition engines with respect to the emission of visible pollutants; 2. Official approval of vehicles with regard to the installation of compression ignition engines on them, approved by design type; 3. Approval of vehicles with a compression-ignition engine with respect to the emission of visible contaminants. 4. Measurement of the power of compression ignition engines
890	AZS ECE-25-2012	Nəqliyyat vasitələrinin oturmaqalarına quraşdırılmış və ya quraşdırılmamış başaltılarının rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of head restraints mounted or not mounted in vehicle seats.
891	AZS ECE-26-2012	Xarici pıxıntılı baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to their outer projections.
892	AZS ECE-30-2012	Avtonəqliyyat vasitələri və onların qoşquları üçün pnevmatik şinlərin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of pneumatic tires for motor vehicles and their trailers.
893	AZS ECE-31-2012	Yaxın və/və ya uzaq avropa assimetrik işıq şüaları baxımından "SEALED-BEAM" (SB) avtomobil lampa-fənlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of automotive headlamp "SEALED-BEAM" (SB) for European asymmetrical passing and / or driving lights.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
894	AZS ECE-34-2012	Yanğının baş vermə təhlükəsinin qarşısının alınması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to the prevention of fire hazards.
895	AZS ECE-36-2012	Ümumi konstruksiyaları baxımından iri tutumlu sərnişin nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of large capacity passenger vehicles with regard to their general design.
896	AZS ECE-37-2012	Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün közərmə lampalarının rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of filament lamps for use in approval lamp units of power-driven vehicles and of their trailers.
897	AZS ECE-38-2012	Üzbəüz toqquşma zamanı konstruksiyalarının hərəkəti baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to the behavior of their construction in the event of a head-on collision.
898	AZS ECE-41-2012	Yaratdıqları səsə əlaqədar motosikletlərin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of motorcycles in connection with the noise produced by them.
899	AZS ECE-43-2012	Təhlükəsiz şüşə materialların və onların nəqliyyat vasitələrində quraşdırılmasının rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of safety Glass Materials and their installation on a vehicle.
900	AZS ECE-44-2012	Mexaniki nəqliyyat vasitələrində yerləşən uşaqlar üçün qoruyucu qurğuların ("Uşağ üçün qoruyucu sistem") rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of restraints for children in motor vehicles ("Child restraint system").
901	AZS ECE-46-2012	Birbaşa görüntü əks etdirməyən cihazların və onların quraşdırılması baxımından mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of devices for indirect vision and motor vehicles with regard to the installation of these devices.
902	AZS ECE-48-2012	İşıqlandırma və işıq siqnalizasiyası qurğularının quraşdırılması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to the installation of lighting and light-signaling devices.
903	AZS ECE-49-2012	Sıxılmadan alqıdırma prinsipi ilə və təbii qazla, həmçinin sıxılmış neft qazı ilə işləyən, məcburi alqıdırma sistemində malik olan mühərriklərin və sıxılmada alqıdırma prinsipi ilə və təbii qazla və zərərli maddələrin atılması baxımından sıxılmış neft qazı ilə işləyən, məcburi alqıdırma sistemində malik olan mühərriklərə təchiz edilmiş nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər.	Uniform provisions concerning the certification of compression ignition engines and natural gas engines, as well as forced-ignition engines operating on liquefied petroleum gas, and vehicles equipped with compression-ignition engines, natural gas engines, and Engines with positive ignition, working on liquefied petroleum gas, with respect to emissions of harmful substances.
904	AZS ECE-51-2012	Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of motor vehicles having at least four wheels with regard to their sound emissions
905	AZS ECE-52-2012	Ümumi konstruksiyaları baxımından M ₂ və M ₃ kateqoriyalarına aid olan az tutumlu nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of small vehicles of categories M ₂ and M ₃ in relation to their general design.
906	AZS ECE-53-2012	İşıqlandırma və işıq siqnalizasiyası qurğularının quraşdırılması baxımından L ₃ kateqoriyasına aid olan nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles of category L ₃ for the installation of lighting and light-signaling devices.
907	AZS ECE-54-2012	Qeyri fərdi istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri və onların qoşqularının pnevmatik şinlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of pneumatic tires of commercial vehicles and their trailers.
908	AZS ECE-55-2012	Nəqliyyat vasitələrinin hərəkət tərkibinin mexaniki qoşulma qurğularının rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of mechanical coupling devices for vehicle formulations.
909	AZS ECE-58-2012	1. Diyirlənməyə qarşı arxa qoruyucu qurğuların (DQAQQ); 2. Tipi rəsmi təsdiq edilmiş DQAQQ quraşdırılması baxımından nəqliyyat vasitələrinin; 3. Diyirlənməyə qarşı arxa mühafizə baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of: 1. Rear underrun protective devices (RUPDs) 2. Vehicles with regard to the installation of RUP 3. Vehicles with regard to their rear countermeasure protection (RTA).
910	AZS ECE-61-2012	Kabinanın arxa panelinin önündə yerləşən xarici çıxıntılar baxımından qeyri fərdi istifadəsi üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of commercial vehicles for their external projections located in front of the rear panel of the cab
911	AZS ECE-63-2012	Yaratdıqları səsə əlaqədar ikitekerli mopedlərin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of two-wheeled mopeds in connection with the noise produced by them.
912	AZS ECE-64-2012	Müvəqqəti istifadə üçün hazır olan ehtiyat təkəri, boşalmış vəziyyətdə istismara yararlı olan şinləri və/və ya boşalmış vəziyyətdə olan şinlərin istismar sistemini və/və ya şinlərdə təzyiç nəzarət sistemini ehtiva edə biləcək avadanlıqları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to their equipment, which may include a temporary spare tire for temporary use, run flat tires and / or a run flat running system and / or a pressure monitoring system in Tire.
913	AZS ECE-66-2012	Güc konstruksiyalarının möhkəmliyi baxımından iri qabaritli sərnişin nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of large-sized passenger vehicles with regard to the strength of their power structure.
914	AZS ECE-67-2012	1. Mühərriki mayeləşdirilmiş neft qazı ilə işləyən mexaniki nəqliyyat vasitələrinin xüsusi qurğusunun; 2. Avadanlığın quraşdırılması baxımından mayeləşdirilmiş neft qazından yanacaq kimi istifadə ediləsinə imkan verən xüsusi avadanlıqla təchiz edilmiş nəqliyyat vasitəsinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning: I. Approval of special equipment for motor vehicles powered by liquefied petroleum gas II. The approval of a vehicle equipped with special equipment for the use of liquefied petroleum gas as fuel for the installation of such equipment
915	AZS ECE-73-2012	1. Yan qoruyucu qurğular baxımından nəqliyyat vasitələrinin (YQQ); 2. Yan qoruyucu qurğular (YQQ); 3. Bu qaydalar 2-ci hissəsinə uyğun olaraq təsdiq edilmiş YQQ-in quraşdırılması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of: 1. Vehicles with regard to their lateral protection devices (LPD) 2. Lateral protection devices (LPD) 3.. Vehicles with regard to the installation of LPD of an approved type according to Part II of this Regulation.
916	AZS ECE-74-2012	İşıqlandırma və işıq-siqnal qurğularının quraşdırılması baxımından L1 kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of category L1 vehicles with regard to the installation of lighting and light-signalling devices.
917	AZS ECE-77-2012	Mexaniki nəqliyyat vasitələrinin duracaq fənərlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of parking lamps for motor vehicles.
918	AZS ECE-78-2012	Əyləc baxımından L1, L2, L3, L4 və L5 kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles of categories L1, L2, L3, L4 and L5 with regard to braking.
919	AZS ECE-79-2012	Sükan idarəetmə mexanizmləri baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with respect to steering mechanisms.
920	AZS ECE-80-2012	İri qabaritli sərnişin nəqliyyat vasitələrinin oturacaqlarının və onların bərkidilməsinin möhkəmliyi baxımından həmin nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of seats of large passenger vehicles and of these vehicles with regard to the strength of the seats and their anchorages.
921	AZS ECE-83-2012	Mühərrik üçün lazım olan yanacaqdan asılı olaraq zərərli maddələrin atılması baxımından nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with respect to pollutant emissions, depending on the fuel required for engines.
922	AZS ECE-84-2012	Yanacaq sərfinin ölçülməsi baxımından daxili yanma mühərriki ilə təchiz olunmuş yol nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles equipped with an internal combustion engine for measuring fuel consumption.
923	AZS ECE-85-2012	Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of internal combustion engines intended for the propulsion of motor vehicles of categories M and N with respect to the measurement of net power.
924	AZS ECE-87-2012	Mexaniki nəqliyyat vasitələrinin gündüz işıqlandırma fənərlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of daytime running lamps for motor vehicles.
925	AZS ECE-89-2012	1. Maksimal sürətin məhdudlaşdırılması baxımından nəqliyyat vasitələrinin; 2. Tipi təsdiq olunmuş sürət məhdudlaşdırıcı qurğuların (SMQ) quraşdırılması baxımından nəqliyyat vasitələrinin; 3. Sürət məhdudlaşdırıcı qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər.	1. Vehicles with regard to limiting their maximum speed; 2. Vehicles with regard to the installation of speed-limiting devices (SOS) of an approved type; 3. Speed limitation devices (VOS)

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
926	AZS ECE-91-2012	Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının yan qabarit fənerlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of side-marker lamps of motor vehicles and their trailers.
927	AZS ECE-93-2012	1. Diyirilməyə qarşı qabaq qoruyucu qurğuların (DQQQ); 2. Tipi rəsmi təsdiq olunmuş DQQQ-ın quraşdırılması baxımından nəqliyyat vasitələrinin; 3. Diyirilməyə qarşı qabaq qoruyucu qurğusu baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	1. Front underrun protection devices (PROM); 2. Vehicles in respect of installing an EPROM of an approved type; 3. Vehicles with regard to their front underrun protection (PPV).
928	AZS ECE-94-2012	Üzbəüz toqquşma zamanı sürücünün və sərnişinlərin qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to the protection of occupants in the event of a head-on collision.
929	AZS ECE-95-2012	Yan toqquşma zamanı sürücünün və sərnişinlərin qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions Concerning the Approval of Vehicles with regard to the protection of the occupants in the event of a lateral collision.
930	AZS ECE-96-2012	Zərərli maddələrin atılması baxımından kənd təsərrüfatı və meşə traktorlarında, yüksək keçid qabiliyyəti texnikada quraşdırılan sıxılma nəticəsində alovlanma prinsipi əsasında işləyən mühərriklərə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of compression ignition engines for installation on agricultural and forestry tractors and non-road mobile machinery with respect to the emission of pollutants by these engines.
931	AZS ECE-97-2012	Nəqliyyat vasitələrinin mühafizə siqnalizasiya sisteminin və mühafizə siqnalizasiya sistemi baxımından mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicle alarm systems (VAS) and motor vehicles with regard to security alarm systems (SOS)
932	AZS ECE-98-2012	Mexaniki nəqliyyat vasitələrinin qaz boşalmasından alınan işıq mənbələri ilə işləyən fənerlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of headlamp systems for motor vehicles with gas-discharge light sources.
933	AZS ECE-99-2012	Mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiq olunmuş optik elementlərdə istifadə üçün qaz boşalmasından alınan işıq mənbələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of gas-discharge light sources for use in the approval of optical elements of mechanical transport devices.
934	AZS ECE-101-2012	Havaya atılan karbon 4-oksidi həcmi və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of passenger cars driven by only an internal combustion engine or driven by a hybrid electric drive with respect to measuring carbon dioxide emissions and fuel consumption and / or measuring electricity consumption and power reserve in electric traction, and transport Means of categories M1 and N1, driven only by an electric drive, with respect to the measurement of electricity consumption and the power reserve for Electric traction.
935	AZS ECE-106-2012	Kənd təsərrüfatı nəqliyyat vasitələrinin və onların qoşqularının pnevmatik şinlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of pneumatic tires for agricultural vehicles and their trailers.
936	AZS ECE-110-2012	1. Mühərrikləri sıxılmış təbii qazla işləyən mexaniki nəqliyyat vasitələrinin xüsusi avadanlığın elementlərinin; 2. Mühərriklərdə sıxılmış təbii qazdan istifadə üçün rəsmi təsdiq edilmiş xüsusi avadanlıq elementlərinin quraşdırılması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	1. Elements of special equipment for motor vehicles, whose engines operate on compressed natural gas (CNG); 2. Vehicles with regard to the installation of elements of special equipment of an approved type for use in their compressed natural gas (CNG) engines
937	AZS ECE-121-2012	Nəzarət cihazlarının və indikatorların əl ilə idarə olunan elementlərinin düzülüşü və eyniləşdirilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.	Uniform provisions concerning the approval of vehicles with regard to the location and identification of hand controls, tell-tales and indicators
938	AZS ECE-122-2012	İsitmə sistemləri baxımından M, N və O kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid texniki göstərişlər.	Uniform technical requirements concerning the approval of vehicles of categories M, N and O with regard to their heating systems.
939	AZS BS-5400-1-2013	Polad, beton və kompozit körpülər. Hissə 1. Ümumi müddəalar.	Steel, concrete and composite bridges. Part 1. General Provisions.
940	AZS BS-5400-3-2013	Polad, beton və kompozit körpülər. Hissə 3. Polad körpü layihəsi üçün təcrübə kodu.	Steel, concrete and composite bridges. Part 3. The practice code for the steel bridge project.
941	AZS BS-5400-4-2013	Polad, beton və kompozit körpülər. Hissə 4. Beton/ körpü layihəsi üçün təcrübə kodu.	Steel, concrete and composite bridges. Part 4. Practice code for concrete / bridge project.
942	AZS BS-5400-5-2013	Polad, beton və kompozit körpülər. Hissə 5. Kompozit körpü layihəsi üçün təcrübə kodu.	Steel, concrete and composite bridges. Part 5. The practice code for the composite bridge project.
943	AZS BS-5400-7-2013	Polad, beton və kompozit körpülər. Hissə 7. Material və işləmə, beton möhkəmləndirilməsi və armaturun qabaqcıl gərginləşdirilməsinin dəqiqləşdirilməsi.	Steel, concrete and composite bridges. Part 7: Materials and processing, reinforcement of concrete and clarification of the progressive aggravation of fixture.
944	AZS BS-5400-8-2013	Polad, beton və kompozit körpülər. Hissə 8. Material möhkəmləndirilməsi və armaturun qabaqcıl gərginləşdirilməsi üçün tövsiyələr	Steel, concrete and composite bridges. Part 8. Recommendations for Material Strengthening and progressive aggravation of the Armature.
945	AZS BS-5400-9.1-2013	Polad, beton və kompozit körpülər. Hissə 9.1. Körpü dayaqları. Bölmə 9. Körpü dayaqları. Bölmə 9.1. Körpü dayaqlarının layihəsi üçün təcrübə kodu.	Steel, concrete and composite bridges. Section 9.1. Drive bridges. Section 9. Bridge Brackets. Section 9.1. Practice code for the project supports of the bridge.
946	AZS BS-5400-9.2-2013	Polad, beton və kompozit körpülər. Hissə 9. Körpü dayaqları. Bölmə 9.2. Körpü dayaqları. Bölmə 9. Körpü dayaqlarının materialları, istehsal və quraşdırma xüsusiyyətləri .	Steel, concrete and composite bridges. Part 9. Bridge supports. Section 9.2. Bridge supports. Section 9. Materials of the bridge stands, characteristics of production and installation
947	AZS BS-5400-10-2013	Polad, beton və kompozit körpülər. Hissə 10. Yorgunluq üçün təcrübə kodu.	Steel, concrete and composite bridges. Part 10. Practice code for fatigue.
948	AZS AASHTO DESIGNATIO N T180 -2013	4.54 kq toxac və 457 mm enişdə istifadə olunan torpaqların nəmliyin sxlığı	The density of moisture content of 4.54 kg of wet and 457 mm landing
949	AZS AASHTO DESIGNATIO NM 270/M-2013	Körpülər üçün polad konstruksiyalar	Steel constructions for bridges
950	AZS AASHTO DESIGNATIO N T 283-2013	Sıxlaşdırılmış bitum qatışığın nəmlik nəticəsində yaranmış zərərə qarşı müqaviməti.	Determination of tensile strength over the entire thickness, elongation at break and elongation at standard load.
951	AZS AASHTO DESIGNATIO N M 291 M-2013	Karbon və mürəkkəb poladdan hazırlanmış qaykalar (metrik)	Carbon and compound steel nuts (metric)
952	AZS AASHTO DESIGNATIO N M 293-2013	Berkidilmiş polad halqalar.	Fastened steel rings.
953	AZS CODEX STAN -192- 2014	Qida əlavələri.	Food additives.
954	AZS CODEX STAN -193- 2013	Qida məhsulları və yemlərdə qarışıqlar və toksinlər üçün ümumi standart	General standard for contaminants and toxins in food and feed.

Sıra №-si	Standartın işarəsi və nömrəsi	Standartların adı	Title of standards
955	AZS API RP-520-2014	Neft ayırma zavodlarında təzyiç qoruyucu cihazların kalibrənməsi, seçilməsi və quraşdırılması. Hissə II Qurasdırma.	Sizing, Selection, and Installation of Pressure-Relieving Devices in Refineries. Part II Installation
956	AZS API-527-2014	Qoruyucu klapanın qapalı mühitdə germetiklik sınağı.	Seat Tightness of Pressure Relief Valves.
957	AZS API RP-582-2014	Kimya, neft və qaz sənayesi üçün qaynaq qaydaları.	Welding guidelines for the Chemical, oil and gas industry.
958	AZS API-616-2014	Neft-kimya və qaz sənayələrində istifadə edilən qaz turbinləri.	Gas Turbines for the Petroleum, Chemical and Gas Industry Services.
959	AZS TS-497-2008	Qazanlar - polad materialdan (qaynaqlı).	Boilers - Welded Steel Amendment
960	AZS TS-736-2008	İsti su hazırlayıcıları (boylar) isti su, qaynar su və ya buxar ilə işləyən.	Water Heaters (Heat Exchangers)
961	AZS TS 2812-2008	Bitki mənşəli marqarin.	Margarine - vegetable origin
962	AZS TS-4377-2008	Divarlar üçün şaquli deşikli, yüngül zavod kərpicləri.	Vertically Perforated Lightweight Bricks
963	AZS TS-4563-2008	Divarlar üçün üfüqi deşikli zavod kərpicləri.	Horizontal perforated lightweight bricks.
964	AZS TS-9737-2008	Heyvan yemləri - bəslənən xırdabuynuzlu yemi.	Animal feeds - compound feed for fattening sheep.
965	AZS TS-9979-2008	Heyvan yemləri - bəslənən iribuynuzlu yemi.	Animal feeds - compound feed for fattening cattle.
966	AZS TS-9981-2008	Heyvan yemləri - (yumurta növü) yumurtlayan qəfəs toyuğu yemi.	Animal feeds - feed for cage layers.
967	AZS TS-10053-2008	Heyvan yemləri - südlük iribuynuzlu yemi.	Animal feeds - milk compound feed for dairy cows.
968	AZS TS-12132-2009	Spiral sarğıl, yeraltı drenaj, yağış suyu və kanalizasiya sistemlərində istifadə olunan termoplastik boru və əlavə hissələr.	Thermoplastic pipes and fittings - spirally wound - for buried drainage, rainwater and sewerage systems.
969	AZS IEC-60076-2-2014	Güc transformatorları. Hissə 2: Maye yüklü transformatorlar üçün temperaturun yükənməsi.	Power transformers. Part 2: Temperature rise for liquid-immersed transformers
970	AZS IEC-60076-5-2014	Güc transformatorları. Hissə 5: Qısa qapanmayan davamlılıq.	Power transformers – Part 5: Ability to withstand short circuit
971	AZS IEC-60228-2014	Kabellərin cərəyan keçirən damarları.	Conductors of insulated cables.
972	AZS IEC-60364-1-2014	Aşağı gərginlikli elektrik qurğuları — Hissə 1: Fundamental prinsiplər, ümumi xarakteristikaların qiymətləndirilməsi, termin və təriflər.	Low-voltage electrical installations – Part 1: Fundamental principles, assessment of general characteristics, definitions.
973	AZS IEC-62216-2013	DVB-T sistemi üçün yerüstü rəqəmlı televiziya qəbulediciləri.	Digital terrestrial television receivers for the DVB-T system.
974	AZS ETSI EN-300744-2012	Rəqəmlı Videoyayım (DVB); rəqəmlı yerüstü televiziya üçün kadr strukturu, kanal kodlaşması və modulyasiya	Digital Video Broadcasting (DVB): Framing structure, channel coding and modulation for digital terrestrial television
975	AZS ETSI EN-302 755 V.1.3.1-2013	Rəqəmlı video yayım (DVB), ikinci nəsil yerüstü rəqəmlı televiziya yayımı sistemi (DVB-T2). Kadr strukturu, kanalın kodlaşması və modulyasiyası	Digital Video Broadcasting (DVB). Second-generation surface digital television broadcasting system (DVB-T2). Staff structure, channel coding and modulation
976	AZS ETSI EN -302 296-2-2013	Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM); Yerüstü Rəqəmlı Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart	Electromagnetic Compatibility and Radio Frequency Problems (ERM); Surface Digital Television Broadcasting (DVB-T) Transmitting equipment for services; Part 2. EN harmonized standard covering the essential requirements of Article 3.2 of the R & TTE Directive
977	AZS pr EN1340-2011	Beton səki daşları.	Concrete Kerb Units - Requirements and test methods
978	AZS BTTM TKP-5.1.04/OP-2013	İş və xidmətlərin sertifikatlaşdırılması. Əsas müddəalar.	Certification of work execution, rendering of services. Basic Provisions
979	AZS CAC/GL-50-2013	Nümunə götürülməsinə dair ümumi rəhbər sənəd.	Guideline of sampling.
980	AZS CAC/RCP-50-2013	Alma şirəsinin patulinlə və digər içkilərin inqredeintləri ilə çirklənməsinin qarşısının alınmasına və çirklənmə dərəcəsinin aşağı salınmasına dair standart.	Code of practice for the prevention and reduction of patulin contamination in apple juice and apple juice ingredients in other beverages
981	AZS RP-0193-2014	Təvsiyə edilən standart təcrübə. Qrunt səviyyəsində yerləşən və karbonlu poladdan hazırlanmış saxlama çəninin dib hissəsinin xaricdən katod mühafizəsi.	Standard Recommended Practice. External Cathodic Protection of On-Grade Carbon Steel Storage Tank Bottoms.
982	AZS ASTM D-1556-2014	Qum-konusu metodu ilə yerdə torpağın çəki vahidinin və sıxlığının təyini üçün standart sınaq metodu.	Standard test method for density and unit weight of soil in place by sand-cone method.
983	AZS MS-2200: Part 1-2014	İslam istehlak malları - Hissə 1: Kosmetika və şəxsi gigiyena vasitələri - Ümumi rəhbəredici sənəd	Islamic consumer goods - Part 1: Cosmetic and personal care - General guidelines
984	AZS TSE K-202-2014	Halal Kosmetika.	Halal Cosmetics.
985	AZS OIC/SMIC-3-2014	Halal sertifikatlaşdırma orqanlarını akkreditasiya edən halal akkreditasiya orqanı üçün rəhbəredici sənəd	Guideline for a halal accrediting bodies on an accrediting of Halal certification organization